

İÇİNDƏKİLƏR

✂ Universitet xəbərləri	3
✂ Hamlet İsxanlı ali təhsil islahatlarından danışdı: “bu, hamının xeyrinədir”(Anar Məcidzadə)	16
✂ Gənclik	19
✂ Son çıxış, sonuncu foto...	21
✂ NDU xəbərləri	22
✂ Mədəniyyət	24
✂ Elm	28
✂ İKT	30
✂ <i>Elşad Qoca</i> . Üç korifey haqqında bir xatirə	32
✂ Türk dünyası	35
✂ Dünya	36
✂ <i>Борислав Козловский</i> . Липовые ученые: Китайский вариант	38
✂ İslam dünyada	40
✂ <i>Patrisiya Haysmit</i> . Kəpənək ruhlu qadın	42
✂ <i>Frans Kafka</i> . “İmperatorun sifarişi”	43
✂ <i>Kadır Ustun, Erol Cebeci</i> . AK Party - Gulen Split Political Fallout from Corruption Probe	46
✂ Sosial	49
✂ <i>Namiq Musah</i> . Pərviz Zare Şahmərəsinin “Qarabağnamə” əsəri haqqında	50
✂ Akif Əlizadə. Azərbaycanlı ailəsi: necə qurulur və necə dağılır?	54
✂ Neil Gaiman. Reading and Obligation	58
✂ Təbabət	62
✂ Mozaika	65
✂ İdman	68
✂ “Dünya” məktəbi	74




1995-ci ilin
yanvarından çıxır

Təsisçi:
Xəzər Universiteti

Baş redaktor:
Hamlet İsxanlı

Baş redaktor müavini:
Əlirza Balayev

Redaksiya heyəti:
Camal Mustafayev
Cəmil Həsənli
Nizami Cəfərov
Knyaz Aslan
Əfqan Abdullayev



Rəssam:
Mir Rafiq Əbdülrəhimov

Kompüter tərtibatçısı:
Nigar Aydəmirova

Foto:
Media Mərkəzi

Ünvan:
Bakı, Məhsəti küç.11,
("Neftçilər" metrosunun yanı)
Tel.: (+99412) 323 93 13
(+99412) 421 10 93 (209)
GSM: (+99450)321 31 69
Faks: (+99412) 493 93 79
E-mail: xazarxabar@khazar.org
Şəhadətnamə:376
İndeks:67178
Tiraj:3000

UNİVERSİTET XƏBƏRLƏRİ

ƏMƏKDAŞIMIZ BEYNƏLXALQ KONFRANSDA

Xəzər Universitetinin Psixoloji məsləhət və psixoterapiya mərkəzinin rəhbəri Ülkər İsayeva dünya psixoterapistlərinin ən böyük toplantısı olan "Psixoterapiyanın qiymətləndirilməsi – 2013" konfransında iştirak edib. Qeyd edək ki, bu konfrans hər 4-5 ildən bir keçirilir və psixologiya, nevrologiya və psixiatriya sahələrində ən məşhur alimlər bu görüşlərdə iştirak edirlər.

Sayca yeddinci olan konfrans dekabrın 11-15-də Kaliforniyanın Anaheim şəhərində keçirildi. Psixologiya sahəsində tanınmış mütəxəssislər Salvador Mi-

nuchin, Aaron Beck, Irvin Yalon, Cloe Madanes, Martin Seligman, Michael Gazzaniga, Donald Meichenbaum, Paul Ekman və başqaları konfransda əsas məruzəçi kimi iştirak edirdilər.

Ülkər İsayeva, həmçinin, bu yaxınlarda ABŞ-ın ən böyük elmi və peşəkar psixoloji təşkilatı olan Amerika Psixoloji Assosiasiyasının (APA) rəsmi üzvü olmuşdur. APA dünya psixoloqlarının ən böyük birliyi-dir və 134 mindən çox tədqiqatçı, müəllim, məsləhətçi və tələbəni birləşdirir.

İNKİŞAF MƏRKƏZİNDƏ İCLAS

Yanvarın 8-də Xəzər Universitetinin İnkişaf mərkəzi tələbələrin işə cəlb olunması strategiyası və mərkəzin qarşıda duran digər fəaliyyətləri ilə bağlı iclas keçirdi. Tədbirdə İnkişaf mərkəzinin direktoru Raziyyə İsayeva, İnsan resursları mərkəzinin direktoru Ülkər İsayeva, Keyfiyyətin təminatı şöbəsinin müdiri Lyudmila Sotova, Layihələrin idarə olunması üzrə direktor Leyla Niyazova və Karyera mərkəzinin koor-

dinatoru Ülviyyə Hüseynova iştirak edirdilər. İclasda yeni ildə həyata keçiriləcək işgötürmə prosesi və birgə sosial məsuliyyət fəaliyyətləri müzakirə olundu.

Mərkəzdə tələbələr üçün ayda iki dəfə müvafiq işçi heyəti tərəfindən idarə olunacaq bir film klubu yaratmaq planlaşdırıldı. Bundan əlavə, mərkəz universitet əməkdaşları üçün hər ay keçiriləcək kitab günləri təşkil etməyi planlaşdırır.



ATV-NİN "AKTUAL" PROQRAMINDA

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı yanvarın 10-da Azad Azərbaycan televiziya kanalının "Aktual" proqramında çıxış etdi. H.İsxanlı canlı yayımda təhsilin akkreditasiya, infrastruktur, kampus və digər sahələrinə aid müxtəlif suallara cavab verdi.




It has been publishing
since Januaru 1995

Founder:
Khazar University

Editor-in-chief:
Hamlet İsxanlı

Associate-editor:
Alirza Balayev

Editorial member:
Jamal Mustafayev
Jamil Hasanli
Nizami Jafarov
Knyaz Aslan
Afqan Abdullayev



Design by:
Mir Rafiq Abdulrahimov

Computer graphics:
Nigar Aydemirova

Photo:
Media Centre

Address:
11 Mahsati str., Baku
(near the "Nefçhilar" metro)
Tel.: (+99412) 323 93 13
(+99412) 421 10 93 (209)
GSM: (+99450)321 31 69
Fax: (+99412) 493 93 79
E-mail: xazarxabar@khazar.org
Certificate: 376
Index: 67178
Copies: 3000

UNİVERSİTET XƏBƏRLƏRİ

HAMLET İSAXANLININ MƏQALƏSİ "JOURNAL OF AMERICAN STUDIES" JURNALINDA DƏRC OLUNUB



Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlının "Wavering Azerbaijani Literati Views of America: From the Russian Tsarist through the Modern Periods" adlı məqaləsi yanvar ayında "Cambridge Journals" nəşriyyatı tərəfindən "Journal of American Studies" jurnalında dərc olunub. Məqalədə tarix boyu ziyalı azərbaycanlıların Amerika haqqında fikirlərindən bəhs edilir.

Müəllif hüquqları "Cambridge University Press"ə məxsusdur. Məqaləni bu linkdə oxuya bilərsiniz:

http://journals.cambridge.org/abstract_S0021875813001990

Məqalə haqqında bibliografik məlumat:

"HAMLET ISAKHANLI Wavering Azerbaijani Literati Views of America: From the Russian Tsarist through the Modern Periods. Journal of American Studies, Available on CJO 2014 doi:10.1017/S0021875813001990"

İCTİMAİ TV-NİN "DİN VƏ CƏMİYYƏT" VERİLİŞİNDƏ

"Xəzər Xəbər" jurnalının baş redaktor müavini, əməkdar jurnalist Əlirza Balaşev yanvarın 10-da İctimai TV-nin "Din və cəmiyyət" verilişində iştirak etdi. "İslam dini və islahat" mövzusunun müzakirəsi zamanı o, İslam dini digər dünya dinlərindən fərqli olaraq vahid hökmlər kitabına – Qurana malik olduğuna görə onun islahata ehtiyacı olmadığından, yalnız qətiliyi aydın bilinməyən bəzi əhkamların yaradılması zəruri olan vahid islam mərkəzi tərəfindən dəqiqləşdirilməsinin mümkün olacağından danışıraq, konkret misallar əsasında mülahizələrini bildirdi.



XƏZƏR UNİVERSİTETİNİN 7 TƏLƏBƏSİ BP-NİN TƏQAÜD PROQRAMININ QALİBİDİR



Xəzər Universitetinin Neft-qaz mühəndisliyi ixtisası üzrə birinci kurs tələbələri Gözəl Hüseynalı, Kamran Abbasov, Nadir Əlizadə, Nərmin Talıbova, Fərid Həsənov, Fidan Rüstəmov və Arif İmanov BP-nin təqaüd proqramının qalibləri elan olunmuşlar.

2003-cü ildən həyata keçirilən bu proqram Orta Doğu Texniki Universitetində (Ankara) və İstanbul Texniki Universitetində Neft-qaz və mexanika mühəndisliyi, Kimya mühəndisliyi, Elektrik mühəndisliyi, İnşaat mühəndisliyi, Elektron mühəndisliyi və Riyaziyyat üzrə, Qafqaz Universitetində Mexanika mühəndisliyi, Kimya mühəndisliyi və Sənaye mühəndisliyi və Xəzər Universitetində Neft-qaz mühəndisliyi üzrə təhsilə maliyyə yardımını təmin edir.

Tələbələrimizi təbrik edir, onlara təhsillərində uğurlar arzulayırıq.

DOKTORANTIMIZ ATV VƏ "MƏDƏNİYYƏT" KANALLARINDA

Xəzər Universitetinin Azərbaycan ədəbiyyatı üzrə doktorantura tələbəsi Marta Lauri (ABŞ) və universitetin Musiqi və incəsənət departamentinin müəllimi Məhsət Cabbarova yanvarın 31-də "Mədəniyyət" kanalının "Musiqi xəzinəsi" verilişində sazda Mikayıl Azaflının sözlərindən ibarət duet ifa etdilər.

Fevralın 1-də ATV kanalında "Zərif qəhrəman" verilişinin qonaqlarından da biri Marta Lauri idi. Xəzər Universitetində çəkilən verilişdə o, Azərbaycan qadınları haqqında təəssüratlarından danışdı, saz müəllimi Minayə Azaflı ilə aşıq sənəti haqqında müzakirə apardı, sazda mahnı ifa etdi.



UNİVERSİTET XƏBƏRLƏRİ

TƏBRİK MƏKTUBU

Əziz Əlirza müəllim!

Xəzər Universiteti kollektivi adından Sizi 70 illik yubileyiniz münasibətilə səmimi - qəlbən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Zamanından asılı olmayaraq işlədiyiniz bütün təşkilatlarda Sizin fəaliyyətiniz həmişə yüksək qiymətləndirilmişdir. Siz hər zaman dövrün aktual, kəskin ictimai siyasi mövzularını, zamanın ağırlı, acılı həqiqətlərini publisistik məqalələrinizdə qorxmada, çəkinmədən qələmə almaqla öz jurnalist və vətəndaşlıq borcunuzu ləyaqət və vicdanla yerinə yetirmisiniz. Siz Azərbaycan mətbuatı sahəsindəki xidmətlərinizə görə dəfələrlə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanlarını almış, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti fəxri adına, "Qızıl qələm" və "Araz" Ali Ədəbi mükafatlarına layiq görülmüş, Azərbaycan Mətbuat Şurasının "Azərbaycan mediasının inkişafındakı uzunmüddətli xidmətlərinə görə" diplomu ilə təltif olunmusunuz. Bütün bunlar Sizin hər sözün, hər bir cümlənin üzərində bir zərgər dəqiqliyi ilə əsərək, yorulmaq bilmədən çəkdiyiniz mənalı zəhmətə verilmiş ədalətli qiymətdir.

Uzun müddətdir ki, Siz Xəzər Universitetində maraqlı, eyni zamanda ağır və məsuliyyətli bir işlə məşğulsunuz. "Xəzər Xəbər" jurnalı baş redaktorunun müavini, təcrübəli jurnalist kimi jurnalın maraqlı, oxunaqlı çıxmasında, oxucular arasında hörmət və nüfuz qazanmasında, universitetin bugünkü uğurlarının bir salnaməyə çevrilərək gələcək nəsillərə çatdırılmasında Sizin xidmətləriniz danılmazdır. Sizin müəllimlərlə, inzibati işçilərlə, tələbələrlə, ümumiyyətlə ünsiyyətdə olduğunuz bütün insanlarla mədəni, səmimi münasibətiniz hər zaman Sizi ətrafdakılara sevdirmiş, Sizə dərin hörmət qazandırmışdır.

Əziz Əlirza müəllim!

İnanırıq ki, hələ uzun illər Sizinlə birlikdə bu sahədə işlərimizi davam etdirəcəyik və Siz yeni-yeni ideya və əməli işlərinizlə jurnalımızın inkişafına öz töhfənizi verəcəksiniz.

Sizi bir daha yubileyiniz münasibətilə ürəkdən təbrik edirik.

Xəzər Universiteti kollektivi adından

Prof. Hamlet İsxanlı

Təsisçi, Direktorlar və Qəyyumlar Şurasının sədri

İCTİMAİ TV-NİN "ELM ÜÇBUCAĞI" VERİLİŞİNDƏ



Fevralın 2-də İctimai TV-nin "Elm üçbucağı" verilişində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlının "Əndəlüs. İspaniyada İslam sivilizasiyası" haqqında mühazirəsi efirə verildi. Verilişdə universitetin tələbələri, əməkdaşları da dinləyici qismində iştirak etdilər.

LENT.AZ XƏBƏR PORTALINDA HAMLET İSAXANLININ MÜSAHİBƏSİ DƏRC OLUNMUŞDUR

Fevralın 3-də Lent.az xəbər portalında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlının müsahibəsi dərc olunmuşdur. H. İsxanlı müsahibədə ali təhsil müəssisələrində həyata keçiriləcək islahatlara dair Təhsil Nazirliyi tərəfindən açıqlanan prioritetlərə münasibət bildirmişdir. Müsahibəni bu linkdə oxumaq olar: <http://news.lent.az/news/154278> (Müsahibə jurnalın 16-cı səhifəsində dərc olunur).

TƏLƏBƏLƏRİMİZ "MEGAFUN" ƏYLƏNCƏ MƏRKƏZİNDƏ

Fevralın 3-də Xəzər Universiteti Mühəndislik və tətbiqi elmlər fakültəsinin bir qrup tələbəsi "İnternet Programming" fənninin tədrisini bitirmələri münasibətilə həmin fənnin müəllimi Rəşad Əliyevin təşkilatçılığı ilə "Megafun" əyləncə mərkəzinə bowling oyununa getmişlər. Müəllimin təşəbbüsü tələbələri sevindirmiş və onların fikrincə, oyun maraqlı keçmişdir.



Əlirza Balayev – 70

Əlirza Məmməd oğlu Balayev 1944-cü il yanvarın 6-da Bakı şəhərində anadan olmuşdur. 1960-cı ildə Bakının Orconikidze (indiki Suraxanı) rayonundakı 101 nömrəli orta məktəbi bitirmişdir.

1961-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinə daxil olmuş və universiteti bitirdikdən sonra 1967-1968-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyasında elmi redaktor vəzifəsində çalışmışdır.

1968-1973-cü illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin Təbliğat və mədəni-kütləvi işlər şöbəsində təlimatçı, sektor müdiri və şöbə müdirinin müavini vəzifələrində işləmişdir.

1973-1995-ci illərdə "Azərbaycan gəncləri" qəzeti baş redaktorunun müavini, "Azərbaycan pioneri"- "Pioner Azerbaydjana" (1991-ci ildən "Savalan") qəzetinin baş redaktoru olmuşdur.

1991-1992-ci illərdə İstanbul Universitetinin Bakıda ilk dəfə təşkil etdiyi menecerlik kursunu bitirmişdir. 1993-1996-cı illərdə "Savalan" qəzetinin "Ayulduz" kiçik müəssisəsinin direktoru vəzifəsini icra etmişdir.

1994-1995-ci illərdə "Bakının səsi", 1995-2002-ci illərdə təsisçisi olduğu "Bakı post" qəzetlərinin baş redaktoru, 2002-2008-ci illərdə "Elm və həyat" nəşriyyatının baş redaktoru olmuşdur.

2008-ci ildən hal-hazırədək Xəzər Universitetinin nəşri olan "Xəzər Xəbər" jurnalı baş redaktoru-

nun müavini.

Ə. Balayev işlədiyi müddət ərzində bir sıra xarici ölkələrdə rəsmi səfərlərdə olaraq, Azərbaycan gəncliyini və mediasını layiqincə təmsil etmişdir.



Jurnalistlik fəaliyyəti ərzində aktual, kəskin ictimai-siyasi mövzularda yazılmış xeyli sayda publisistik məqalələr, o cümlədən, xarici səfərlər haqqında yazılar dərc etdirmişdir.

Onlarla elmi və publisistik kitabın redaktoru olmuş, rus dilindən Azərbaycan dilinə bir sıra kitablar tərcümə etmiş, bir neçə sənədli filmin ssenarisini yazmışdır.

Azərbaycan mətbuatı sahəsindəki xidmətlərinə görə dəfələrlə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanlarını almış, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti fəxri adına layiq görülmüşdür, "Qızıl qələm" və "Araz" Ali Ədəbi mükafatlarının laureatıdır, Azərbaycan Mətbuat Şurasının "Azərbaycan mediasının inkişafındakı uzunmüddətli xidmətlərinə görə" diplomu ilə təltif olunmuşdur.

XƏZƏR UNİVERSİTETİNDƏ GƏNC RƏSSAMLARIN SƏRGİSİ

(Əvvəli səh. 3-də)

Açılış mərasimində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı, "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, millət vəkili Sədaqət Vəliyeva, Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer-Kaybiç çıxış edərək, sərginin əhəmiyyətindən danışdılar. Sonra iştirakçı rəssamlara sertifikatlar, mülbertlər, sərginin kataloqu və Fransanın "Yves Rocher" şirkətinin hədiyyələri təqdim olundu.

Eyni zamanda, 2012-ci il fevralın 5-dən 12-dək Azərbaycanın gənc rəssamlarının Vyana şəhərində keçirilmiş sərgisinə verdiyi dəstəyə görə Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer-Kaybiç "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən sertifikat-plaketlə mükafatlandırıldı.

Sərgidə 16 rəssamın 64 əl işi nümayiş etdirilirdi. Onlardan Safranda Abdullayevanın "Gül-Drakon", Aysel Qaralovanın "Milli fantaziya", Nigar Qurbanovanın "Düşüncə", Bəhruz Quliyevin "Zeynəddin mənzərəsi", Tural Həsənlinin "Çiçəkli Batabat", Çinarə Rüstəmlinin "Narlar", Sabit Zamanovun "Ailə yükü", Günay Bəylərovanın "Keçmiş izləri", Nərmən Şərifovanın "Fantaziya", İnarə Əliyevanın "Dekor-obstrakt", Neman Abdullayevin "Kəpənəklər", Bəhriyyə Əliyevanın "Qəfəs", Leyla Babayevanın "Balerina", Samidə Hacıevanın "Ekibana", Azər Əliyevin "Həvvanın doğulması" və Azər Əsədovun "Azərbaycanın döyünən ürəyi" adlı əsərlərini xüsusilə qeyd etmək olar.

Nümayiş olunan əsərlər rəngkarlıq və qrafikanın müxtəlif istiqamətlərini əhatə edirdi.

Sərgi üç gün davam etmişdir.

Lent.az

HAMLET İSAXANLI ALI TƏHSİL İSLAHATLARINDAN DANIŞDI: “BU, HAMININ XEYRİNƏDİR”



“Aztəminatlı ailələrdən olan gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün pilot qaydasında təhsil kreditlərinin tətbiqinə başlanılması tələbələrin ailələrinə müsbət təsir göstərəcək”. Bunu Lent.az-a açıqlamasında Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsxanlı ali təhsil müəssisələrində həyata keçiriləcək islahatlara dair Təhsil Nazirliyi tərəfindən açıqlanan prioritetlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, xarici ölkələrdə olduğu kimi tələbələr kreditlər alarsa, bu onlara kömək edər: “Tək aztəminatlı deyil, orta təminatlı ailələrin də buna ehtiyacı var. Belə ki, hər hansı bir valideyn üçün 2000-3000 manat illik təhsil haqqını vermək çətin olur. Amma xaricdə, həmin vəsaiti valideyn bankdan götürüb təhsil haqqını ödəyir və bir ildən sonra, az-az həmin vəsaiti banka qaytarır”.

H. İsxanlı deyib ki, ali təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetlərindən biri də təhsilin səviyyəsinin yüksəldilməsidir: “Ali təhsil müəssisələrinin şəffaf, səmərəli mühitdə işləməsi də prioritetlər sırasındadır. Bunları reallaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirilməlidir. Ali təhsil müəssisələrinin fəaliyyətlərinin effektivliyini müəyyənləşdirən göstəricilər sisteminin işlənilib hazırlanmasına gəlincə, təhsil müəssisələri təhsilin qarşısında dayanan minimum tələbləri yerinə yetirməlidir. Minimum tələblər daha konkret şəkildə göstərilməlidir”.

Professorun sözlərinə görə, prioritetlər sırasında tələbə qəbulu planının formalaşdırılmasına dair ya-

naşmaların təkmilləşdirilməsi, dövlət sifarişi ilə kadr hazırlığı standartlarının yüksəldilməsi üçün dövlət sifarişində iştirak edəcək universitetlərin seçim meyarlarının hazırlanması da nəzərdə tutulub ki, bunlar da vacib məsələlərdən hesab olunur: “Tələbə qəbulu planı həmişə dəqiq olmur. Ali məktəblərin bu işdə iştirakı qeyri-müəyyən qalır. Universitetlər bir də qəbul planı açıqlananda xəbər tuturlar ki, onlarda hansı ixtisas var, hansı yoxdur. Ona görə də, bu sahə ciddi yanaşma tələb edir”.

Professor maliyyə resurslarının istifadəsində səmərəliliyin və şəffaflığın artırılması məqsədi ilə dövlət ali təhsil müəssisələrində maliyyə hesabatlılığı sisteminin tətbiqinin genişləndirilməsi məsələsinə də münasibət bildirib. O vurğulayıb ki, ötən il ali məktəblərdə əlavə dəyər vergisinin ləğv edilməsi də bu istiqamətdə atılmış müsbət addımlardan olub: “Amma bu sahədə müəyyən problemlər də var. Məsələn, hər hansısa bir ali məktəb özünə bina tikmək istəyirsə, mütləq mənfəət vergisi verməlidir. Vergilər Nazirliyi də bildirir ki, mənfəət vergisi verilmədən, ali məktəb bina tikə bilməz. Yəni universitet bina tikmək üçün də vergi verməlidir. Halbuki, həmin bina tələbələr üçün, təhsilimiz üçündür. Hesab edirəm ki, universitetlərin kampus tikməsi üçün mənfəət vergisi verilməməlidir. Yəni bu məsələ də islahatlarda öz əksini tapmalıdır”.

H. İsxanlı onu da vurğulayıb ki, təhsilalanlara təhsil hüququ izah olunmalıdır. “Bir tələbə ali məktəbə daxil olubsa, tələbənin daxil olduğu həmin məktəbin kitabxanası, laboratoriyası olmalıdır və tələbə keyfiyyətli təhsil almalıdır. Bunlardan hər hansısa birinin olmaması təhsilalanın hüququnu pozur. Bu sahədə də daha maraqlı şəxs təhsilalan olmalıdır. Ümumilikdə təhsil islahatları hamımızın xeyrinə olacaq”.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən ali təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetləri açıqlanıb.

*Anar Məcidzadə,
03.02.2014*

Aİ TƏHSİL ÜZRƏ REALLAŞDIRILACAQ İSLAHATLARIN PRİORİTETLƏRİ AÇIQLANMIŞDIR

Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, bu qurum "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyən edilmiş əsas hədəflərin reallaşdırılması ilə bağlı təhsilin bütün pillələri üzrə hər növbəti il üçün prioritetlərini əvvəlcədən açıqlamaq siyasətini həyata keçirir

2013-cü ilin sonunda nazirlik ümumi təhsil pilləsində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönlü tədbirlər planını açıqlamışdır. Bu istiqamətdə növbəti addım olaraq, ali təhsildə reallaşdırılması nəzərdə tutulan tədbirlər planı hazırlanmışdır.

Tədbirlərin həyata keçirilməsinin məqsədi ali təhsil müəssisələrində şəffaf və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və ali məktəblərin idarə olunmasının müasir tələblər səviyyəsində qurulmasıdır.

Bu məqsədlə Təhsil Nazirliyi növbəti tədris ilində bir sıra tədbirlərin reallaşdırılmasını nəzərdə tutur. Bunlar ali təhsil sistemində yeni tədris mühitinin yaradılması və yüksək keyfiyyətli kadr hazırlığının təmin edilməsi məqsədilə dövlət ali təhsil müəssisələrində "SABAH" (savadlı, bacarıqlı, hazırlıqlı) qruplarının təşkili, ali təhsil müəssisələrinin fəaliyyətlərinin səmərəliliyini müəyyənləşdirən göstəricilər sisteminin işlənilməsi, ölkənin sosial-iqtisadi inkişafı üçün ixtisasların prioritetliyi nəzərə alınmaqla, tələbə qəbulu planının formalaşdırılmasına dair yanaşmaların təkmilləşdirilməsi, dövlət sifarişi ilə kadr hazırlığı standartlarının yüksəldilməsi üçün dövlət sifarişində iştirak edəcək universitetlərin seçim meyarlarının hazırlanmasıdır.

Eyni zamanda, həyata keçiriləcək tədbirlərə ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə və əmək bazarının mövcud tələblərinə cavab verən müasir kadr hazırlığının təmin edilməsi, habelə ali təhsil proq-

ramlarının (standartlarının) Avropa məkanında tətbiq olunan müvafiq sənədlərə uyğunlaşdırılması məqsədilə bakalavr və magistr ixtisasları üzrə təhsil proqramlarına (standartlarına) yenidən baxılması, ali təhsil müəssisələrinin Avropa təhsil məkanına inteqrasiyasının təmin edilməsi üçün Boloniya prosesinin tətbiqi üzrə universitetlərarası komitənin yaradılması, abituriyentlərin peşəyönlü ixtisas seçimi mexanizminin formalaşdırılması və təhsilin müxtəlif səviyyələri arasında varislik və fasiləsizlik prinsiplərinin təmin edilməsi məqsədilə orta məktəblərin, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin ixtisas hazırlığı profili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrinə təhkim edilməsi daxildir.

Aztəminatlı ailələrdən olan gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün pilot qaydasında təhsil kreditlərinin tətbiqinə başlanılması, müasir və şəffaf idarəetmə modelinin qurulması ideyasını rəhbər tutaraq, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ bazanın təkmilləşdirilməsi və korporativ idarəetmə prinsiplərinin tətbiqi, maliyyə resurslarının istifadəsində səmərəliliyin və şəffaflığın artırılması məqsədilə dövlət ali təhsil müəssisələrində maliyyə hesabatlığı sisteminin tətbiqinin genişləndirilməsi, təhsilalanların hüquqlarının qorunması və aparılan tədrisin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisələrinin akkreditasiya sisteminin yaradılması kimi tədbirlərin də reallaşdırılması nəzərdə tutulur.

AZƏRBAYCANDA DOKTORANTURAYA QƏBUL QAYDALARINDA DƏYİŞİKLİK

Nazirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarında dəyişiklik edib

Qərar Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq verilib.

Dəyişiklik ondan ibarətdir ki, indiyə qədər fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul

Nazirlər Kabineti tərəfindən müəyyən edilən müddətlərdə keçirilib, bundan sonra isə doktoranturaya qəbul ali təhsil müəssisələri və elmi təşkilatlar tərəfindən müəyyən edilən müddətlərdə hər il keçiriləcək.

UNİVERSİTET XƏBƏRLƏRİ

TƏLƏBƏLƏRİMİZ TƏQDİMATDA İŞTİRAK ETMİŞLƏR



Yanvarın 30-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində muzey tərəfindən 2013-cü il ərzində nəşr olunmuş kitabların təqdimatı keçirilmişdir. Təqdimatda AMEA-nın vitse-prezidentləri, akademiklər İbrahim Quliyev və İsa Həbibbəyli, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, respublikanın tanınmış muzeyşünasları, muzey əməkdaşları, tarixçiləri, arxeoloq və etnoqrafları, restavrsiya üzrə mütəxəssisləri, kitabxana işçiləri, kitabsevərlər, KİV nümayəndələri iştirak etmişlər. Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin təşkilatçılığı ilə Tarix və coğrafiya ixtisası üzrə təhsil alan ikinci kurs tələbələri də təqdimatda iştirak edərək, muzeydəki 20 yanvar faciəsinə aid sərgi ilə də tanış olmuşlar.

İSRAİL İMMİQRASIYA NAZİRLİYİNİN BAŞ ELMİ İŞÇİSİ XƏZƏR UNİVERSİTETİNDƏ



Yanvarın 30-da Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentində İsrail İmmiqrasiya Nazirliyinin baş elmi işçisi, elmlər doktoru Vladimir Zeev Xaninin tələbələrlə görüşü təşkil olundu. V. Z. Xanin İsrailin siyasi quruluşu və

iqtisadiyyatı, ölkənin texnoloji sənayeləşdirilməsi, təbii resurs çatışmazlığının stimullaşdırılması haqqında ətraflı məlumat verdi və tələbələrin suallarını cavablandırdı.

DOKTORANT TƏLƏBƏLƏR VƏ ƏMƏKDAŞLAR ÜÇÜN MÜHAZİRƏ

Fevralın 15-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaخانlı universitetin Neftçilər korpusunda doktorant tələbələr və əməkdaşlar üçün elm və fəlsəfə tarixinə dair müəhazirə söylədi. Müəhazirə iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

GƏNCMİİB İLƏ MÜQAVİLƏ

Xəzər Universiteti Karyera inkişaf mərkəzinin koordinatoru Ülviyyə Hüseynova və Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi (GəncMİİB) idarə heyətinin sədri Polad Rüstəmov əməkdaşlıq haqqında müqavilə imzalamışlar. Müqaviləyə əsasən, GəncMİİB Xəzər Universitetində təlimlər təşkil edəcək, həmçinin müxtəlif məkanlarda birgə tədbirlər həyata keçiriləcək. Eyni zamanda, universitet tələbələrinə bu birliyə üzv olmaq imkanı yaradılacaq.



GƏNC PEŞƏKAR ƏMƏKDAŞ PROQRAMI TƏSİS OLUNMUŞDUR

Azərbaycan ilə UNESCO arasında Gənc Peşəkar Əməkdaş Programının təsis edilməsi haqqında saziş imzalanmışdır

Azərbaycanın xarici işlər naziri Elmar Məmməd-yarov Fransaya səfəri çərçivəsində yanvarın 24-də UNESCO-nun mənzil qərargahında təşkilatın baş direktoru İrina Bokova ilə görüşmüşdür.

Görüşdə Azərbaycan-UNESCO əlaqələri və əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Azərbaycanın UNESCO ilə əlaqələrə xüsusi önəm verdiyini deyən Elmar Məmmədyarov ötən il iyulun 18-də ölkəmiz ilə bu qurum arasında imzalanmış əməkdaşlıq haqqında çərçivə sazişinin münsibətlərinin daha da gücləndirilməsində mühüm rol oynadığını vurğulamışdır.

İrina Bokova Azərbaycanın UNESCO-ya göstərdiyi diqqətə görə minnətdarlığını bildirmiş, ölkəmizin təşkilatın qlobal missiyasına dəstək verməsinin və onun işinə daha fəal cəlb edilməsinin təqdirəlayiq hal olduğunu diqqətə çatdırmışdır. O, UNESCO ilə əlaqələrin inkişaf etdirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolunu xüsusi vurğulamışdır.

Görüşdə Elmar Məmmədyarov və İrina Bokova Azərbaycan ilə UNESCO arasında Gənc Peşəkar



Əməkdaş Programının təsis edilməsi haqqında saziş imzalamışlar.

Saziş Azərbaycanın gənc mütəxəssislərinin UNESCO Katibliyində çoxtərəfli mühitdə fəaliyyət göstərməsinə və beynəlxalq təcrübə toplamasına imkan yaradacaq.

TƏDQIQATÇILAR YAPONİYADA ARAŞDIRMALAR APARMAĞA DƏVƏT OLUNURLAR

Yaponiyanın "Matsumae" Beynəlxalq Fondu (MBF) hər il dünyanın müxtəlif ölkələrindən 20 gənc tədqiqatçını fondun "Elmi cəmiyyət" proqramı çərçivəsində tədqiqat işləri aparmaq üçün ölkəsinə dəvət edir



Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AzərTAc-a bildirmişlər ki, 2015-ci ildə təşkil olunacaq proqramda əsasən təbiət elmləri, mühəndislik və tibb sahəsi üzrə gənc tədqiqatçı namizədlərə üstünlük veriləcəkdir. İştirak etmək istəyənlər tələb olunan sənəd və müraciət formalarını mayın 30-dək AMEA-nın rəyasət heyətinin mərkəzi aparatın beynəlxalq əlaqələr idarəsinə təqdim edə bilərlər.

Azərbaycanın Yaponiyadakı səfirliyindən verilən məlumata görə, proqram iştirakçılarının beynəlxalq və daxili nəqliyyat, mehmanxana və gündəlik yaşayış xərcləri MBF tərəfindən ödəniləcəkdir.

2014-CÜ İLİN "GƏNCLƏR PAYTAXTI" QUBA ŞƏHƏRİ SEÇİLDİ

Seçildiyi 1 il müddətində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin etməli, onların intellektual və yaradıcılıq potensialını artırmalıdır

Xatırladaq ki, 2012-ci ilin "Gənclər Paytaxtı" Gəncə şəhəri, 2013-cü ilin "Gənclər paytaxtı" isə Biləsuvar şəhəri seçilmişdi. Bu il "Gənclər Paytaxtı"nın seçimi ilə bağlı elan edilmiş müsabiqəyə 15 şəhərin (rayon) namizədliyi irəli sürülmüşdü. Qeyd edək ki, seçim www.genclerpaytaxti.az saytında internet səsverməsi vasitəsi ilə həyata keçirilmişdir. 23 yanvar 2014-cü il tarixdə start götürən səsvermə 1 fevral 2014-cü il tarixdə saat 23.59-da yekunlaşmışdır.

UNİVERSİTET XƏBƏRLƏRİ

HÜQUQ TƏDRİS MƏRKƏZİNDƏ TƏLİMLƏR

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Xəzər Universiteti və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının (AHK) birgə layihəsi olan, Humanitar və sosial elmlər fakültəsində yaradılmış Hüquq Tədris Mərkəzində (HTM) insan hüquqları üzrə növbəti təlimlər keçirilmişdir. Təlimlərdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak etmişlər.

Tədris mərkəzinin fəaliyyəti, əsasən, cari dərslərində hüquqşünas tələbələr üçün insan hüquqları üzrə təlim kurslarının keçirilməsi və vəkil olmaq istəyən gənc hüquqşünasları Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırladığından ibarətdir.

Yanvarın 11-də "Əlil hüquqlarının təminatı mexanizmi" mövzusunda keçirilmiş təlimi ekspert Elnur Eyvazov aparmışdır.

Elnur Eyvazov görmə qabiliyyəti olmayan hüquqşünasdır. Məşhur Kolumbiya (Columbia), Oksford (Oxford) və Kembric (Cambridge) universitetlərindən hüquq üzrə 3 magistr dərəcəsinə sahibdir. O həmçinin C.P.Morqan (J.P.Morgan) investisiya bankında çalışıb. Hal-hazırda Azərbaycan Diplomatıya Akademiyasında, Bakı Dövlət Universitetində və Qafqaz Universitetində müəllim kimi fəaliyyət göstərir.

Yanvarın 18-də "İnsan hüquqlarının təminatında məhkəmə-konstitusiya nəzarətinin rolu" mövzusunda təlim keçirilmişdir. Təlimçi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev idi.

Fevralın 1-2-də "Hüquqi yazı və təhlil" mövzusunda 2 günlük təlim keçirilmişdir. Təlim zamanı iştirakçılara başlıca hüquqi yazı və təhlildən bəhs edildi, hüquq praktikasında faktlarla iş vərdişləri barədə məlumat verilmiş, daha sonra isə hüquqi yazının əsas istiqamətləri olan obyektiv və inandırıcı hüquqi yazı metodları vasitəsilə hüquqi memorandumların və məhkəmələrə müraciətlərin (məsələn, iddia ərizələrinin) tərtib edilməsi ilə bağlı praktiki aspektlərə toxunulmuşdur.

QTRM - AZƏRBAYCAN BEYİN MƏRKƏZLƏRİNİN REYTINGİNİNDƏ 4-CÜ YERDƏDİR

ABŞ-ın Pensilvaniya Universitetinin Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti proqramının dünya üzrə beyin mərkəzlərinin reytinginə əsasən Qafqaz Tədqiqat Resurs Mərkəzi-Azərbaycan (QTRM-Azərbaycan) Mərkəzi Asiya və Qafqaz beyin mərkəzlərinin arasında 4-cü yerdədir. QTRM-Azərbaycan öz həmkarları olan CESD, CIE və SAM kimi beyin mərkəzlərini bu siyahıda görməyə çox şadır.

Daha ətraflı: <http://gotothinktank.com/the-2013-global-go-to-think-tank-index-ggtti/>

Təlimi hüquqşünas Altay Mustafayev apar-



mışdır. O, ABŞ Dövlət Departamentinin Edmund S. Muskie Təqaüd Proqramının qalibi kimi 2005-ci ildə ABŞ-ın Sietl şəhərində yerləşən Vaşinqton Universitetinin Hüquq fakültəsinin magistr pilləsini bitirmişdir. Hal-hazırda Baker & McKenzie hüquq şirkətində çalışır. O, həmçinin, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və ABŞ-ın Nyu York Ştatı Vəkillər Kollegiyasının üzvüdür.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Fevralın 6-da "Avropa İnsan Hüquqları Məhkəməsində prosedür" mövzusunda seminar keçirilmişdir. Seminarı Avropa insan hüquqları üzrə mütəxəssis Könül Qasımova aparmışdır. K. Qasımova daha əvvəl Avropa İnsan Hüquqları Məhkəməsində hüquqşünas kimi çalışmışdır.

SON ÇIXIŞ, SONUNCU FOTO

Yanvar ayının 16-da Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verdi; Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının professoru Süleyman Əliyərli 83 yaşında vəfat etdi

Süleyman Sərdar oğlu Əliyərli 1930-cu il dekabrın 18-də Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. 1954-cü ildə Moskva Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. O, 1978-ci ildən 2001-ci ilədək, yəni 23 il Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Azərbaycan tarixi kafedrasına başçılıq edib.

1989-2000-ci illərdə Azərbaycan Milli Məclisinin Yer Adları (Toponimiya) Komissiyasının sədri, 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olub. 1990-cu ildə "Azərbaycanın Əməkdar Elm Xadimi" fəxri adına layiq görülüb. O, 2000-ci ildə Türk Tarix Qurumunun fəxri üzvü seçilib. 2002-ci ildə türkcə və ingiliscə çap olunmuş 26 cildlik "Türklər" ensiklopedik əsərin Yayın Kurulu heyətinin üzvü və müəlliflərindən biri olub. 150-dən çox elmi məqalə, 7 monoqrafiya, 8 kitab müəllifi olan Süleyman Əliyərli 18 elmlər namizədi və 3 elmlər doktoru yetişdirib.

Hər zaman olduğu kimi, ömrünün son dövrlərində də ictimaiyyətin, tələbələrin arasında olub, xalqın maariflənməsi üçün hər zaman əlindən gələni edirdi.

Ölümündən bir ay əvvəl Süleyman Əliyərli Xəzər Universitetində keçirilən "Elm və Sənət Məclisi"nin 60-cı məşğələsində iştirak etdi. "Sülh və hərbi. Güllüstan sülh müqaviləsinin reallıqlarına yeni tarixi baxış" mövzusunda keçirilən tədbirdə rusiyalı tarixçi-hüquqşünas alim Oleq Yuryeviç Kuznetsov geniş məruzə ilə çıxış etdi. Həmin tədbirdə Süleyman Əliyərli son dəfə çıxış etdi və aşağıdakı sözləri söylədi:



"...В 1716 г. Петр I снарядил посольство в Иран под руководством А. Волынского. Инструкция для этого посольства была написана Петром I самим. В ней, я по памяти стараюсь не цитировать, а восстановить смысл послания Волынского. Волынский пишет: "формально моя цель состояла в том, чтобы подтвердить дружбу моего правителя с шахом и заключить торговое соглашение." Сейчас мы осознаем смысл этой миссии. Мне кажется, тогда была впервые сформулирована как политическая цель создание христианской государственности с

привлечением армян на территорию Азербайджана. И Волынский имел контакты с представителями армянского народа, чтобы они имели в виду, что Петр I имеет серьезные намерения в ближайшее время послать войска на Каспий и всячески содействует армянам. Это оценочный подход к тому режиму, который был создан русским царем на Кавказе..."

Tədbirin sonunda Süleyman Əliyərli Xəzər Universitetinin tələbələri ilə xatirə şəkli çəkirdi və bu şəklə baxanda Süleyman müəllim sanki ətrafdakılarla, tələbələrlə həmişəlik vidalaşır. Hər zaman tarixi araşdıran və kitablara həkk edən Süleyman Əliyərli indi özü artıq bir tarixi şəxsiyyətə çevrildi və bundan sonra o, bir böyük alim, bir müəllim və bir əziz insan kimi tarixdə qalacaq.

“AZƏRBAYCAN GƏNCLİYİ VƏ MÜASİR DÖVR” MÖVZUSUNDA ELMİ - PRAKTİK KONFRANS

“Xəzər Xəbər”in
NDU
bürosu



NDU-da 2 Fevral Gənclər gününə həsr olunmuş “Azərbaycan gəncliyi və müasir dövr” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransı giriş sözü ilə açan rektor, professor Saleh Məhərrəmov ümummilliyə lider Heydər Əliyevin gənclər siyasətinin ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında uğurlu davamından bəhs etdi. Rektor universitet tələbələrinin müxtəlif sahələrdə qazandığı uğurlardan danışaraq gəncləri bayram münasibətilə təbrik etdi, onlara elm və təhsildə, müstəqil dövlətimizin inkişafı istiqamətindəki gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Konfransda universitet Tələbə Gənclər Təşkilatının sədri, doktorant Arzu Abdullayev “Azərbaycan gəncliyi və müasir dövr”, Tələbə Həmkarlar təşkilatının sədri, hüquqşünaslıq ixtisası üzrə III kurs tələbəsi Mətin Quluza- də “Tələbə gənclik həmkarlar təşkilatı sıralarında”, Tələbə Elmi Cəmiyyətinin sədri, hüquqşünaslıq ixtisası üzrə III kurs tələbəsi Ramazan Abdullayev “Universitet gəncliyi və elmi mühit” mövzularında məruzə etdilər.

Məruzələrdə vurğulandı ki, Azərbaycan gəncliyi kimi, universitet tələbələri də ölkədə aparılan siyasi, sosial-iqtisadi islahatlarda, təhsil quruculuğu sahəsində aparıcı qüvvə kimi öndə gedir, dünya miqyaslı tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər.

Konfransın sonunda rektor, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həvəskar rejissorlar üçün keçirilən “Gənc Azərbaycan” qısametrajlı film festivalında ikinci yerə layiq görülmüş universitetin fransız dili müəllimliyi ixtisası üzrə III kurs tələbələri, universitet YAP gənclər birliyinin sədr müavini Aytən İsmayılova və Arzu Qasımova diplom və sertifikatları təqdim etdi.

KOİCA İLƏ BİRGƏ LAYİHƏ TƏTBİQ OLUNMAQDADIR

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) Azərbaycan ofisinin rezident nümayəndəsi xanım Kim Eun-suk və onun rəhbərlik etdiyi işçi qrupu “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin tətbiqi ilə əlaqədar yanvarın 13-16-da NDU-da olmuşlar. Universitetin rektoru, professor Saleh Məhərrəmov və Kim Eun-suk layihənin icrası ilə bağlı inzibati, təşkilati məsələləri müzakirə etmişlər. Qeyd olunmuşdur ki, layihədə ali məktəbin idarəetmə sisteminin müasir texnologiyalar vasitəsilə təkmilləşdirilməsi, tələbələrə onlayn təhsil xidməti göstərilməsi üçün portal, distant təhsil, akademik işlər, elektron kitabxana və s.-dən ibarət elektron təhsil şəbəkəsi yaradılması, müasir texnologiyaların alınması quraşdırılması, rəqəmsal multimedia infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulur. 2015-ci ildə tamamlanacaq layihənin həyata keçirilməsinə KOİCA tərəfindən 3 500 000 ABŞ dolları həcmində vəsait ayrılmışdır.



Bir neçə günlük səfər çərçivəsində akademik idarəetmə sistemi, texniki təminat, portal, elektron sənəd dövriyyəsi, multimedia üzrə işçi qrupları ilə birgə elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun qurulması, alınacaq texniki avadanlıqların və proqramların seçilməsi ilə əlaqədar məsələlər razılaşdırılmışdır. Koreyalı işçi heyət elektron təhsil şəbəkəsinin yaradılması məqsədilə universitetin müxtəlif struktur bölmələrində idarəetmə sistemi, tədris prosesi ilə yaxından tanış olmuşdur. Yekun tədbirdə layihəyə ediləcək yeniliklər, təkliflər birgə müzakirə olunmuşdur.

TƏLƏBƏMİZ BP ŞİRKƏTİNİN XÜSUSİ MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR

Yanvarın 29-da BP şirkəti Azərbaycan universitetlərində neft-qaz sahəsində ixtisaslaşan bir qrup birinci və ikinci kurs tələbələrinə öz xüsusi mükafatlarını təqdim etmişdir. Xəzər Universitetinin Mühəndislik və tətbiqi elmlər fakültəsinin neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan birinci kurs tələbəsi Nadir Əlizadə də mükafat alanlar arasındadır.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən şirkətin Azərbaycanda əlaqələr üzrə meneceri Tamam Bayatlı layihənin BP-nin ölkəmizdə təhsilin inkişafını dəstəkləmək və neft-qaz sənayesində yerli mütəxəssislərin imkanlarını genişləndirmək öhdəliyinin bir hissəsi olduğunu bildirmişdir.

Bildirilmişdir ki, təqdim olunan xüsusi mükafatlar həmin tələbələrə BP-nin maliyyəsi ilə 10 aylıq ingilis dilinin təlimi proqramında iştirak etmək imkanı verəcək. Bu proqramla tələbələr texniki sahəyə aid dil bilgilərini təkmilləşdirəcəklər. Bu da onların seçdikləri ixtisaslar sahəsində alacaqları biliklərə dəyərli əlavə olacaqdır.

Sonda tələbələrə sertifikatlar verilmişdir.



XƏZƏR UNİVERSİTETİNDƏ YANGINA QARŞI TƏBLİGAT GÜNÜ KEÇİRİLMİŞDİR

Əhalinin yanğın təhlükəsizliyi bilgiləri ilə marifətləndirilməsi üçün müəyyən olunmuş vəzifələrin icrasının səmərəsini yüksəltmək, eyni zamanda, gənclərdə həyat təhlükəsizliyinin əsasları ilə bağlı məlumatların artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) yanğına qarşı təbliğat xarakterli tədbirlərə önəm verərək, fevralın 11-də Xəzər Universitetində müəlim və tələbələrin iştirakı ilə yanğına qarşı təbliğat günü keçirmişdir.

Tədbirdə DYNX-nin əməkdaşları "Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi" qaydaları ilə bağlı iştirakçıları məlumatlandırmış, təhsil müəssisələri ərazisinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların bi-

nadan köçürülməsi (təxliyyə) planlarının və hər bir auditoriya üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına (su hovuzları, su kəmərləri, su çənləri, su hidrantları) qayğı ilə yanaşılması, elektrik təsərrüfatının "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"- na dair təlimata cavab verməsinin vacibliyi qeyd olunmuşdur.

Tədbirdə, həmçinin, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani surətdə nümayiş etdirilmiş, yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən yaddaş kitabçası və "Heydər Əliyev və Azərbaycanın yanğın təhlükəsizliyi" kitabı universitet rəhbərliyinə təqdim edilmişdir.

MƏRKƏZİ OFİS VƏ TƏCRÜBƏ FİRMASI TƏLİMLƏRƏ BAŞLAYIB

Azərbaycanın iki ali məktəbində (Xəzər Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti) yaradılan Mərkəzi Ofis və Təcrübə Firması fevralın 10-14-də Xəzər Universitetində heyət üzvləri üçün təlimlər keçirib. Bu müəssisələr Avropa PEN International, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının dəstəyi ilə yaradılıb.

Təlimlər iki iştirakçı universitetin doqquz nüma-

yənədəsi üçün keçirilib, ofislər isə 2014-cü ilin martında fəaliyyətə başlayacaq. Təlim Fin Mərkəzi Ofisinin nümayəndələri Niko Finnila və Marjo Vəlitalo tərəfindən həyata keçirilmiş və Mərkəzi Ofis və Təcrübə Firmasının rolu və vəzifələri, gündəlik fəaliyyəti, əməliyyatları, metodologiyası, biznes planının inkişafı, standartların inkişafı və təchizatçı firmaların yaradılması kimi mövzuları əhatə etmişdir.

BAKIDA GÖRKƏMLİ BƏSTƏKAR QARA QARAYEVİN ABİDƏSİ AÇILMIŞDIR

Fevralın 3-də Bakının 28 May küçəsində Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri, bəstəkar və pedaqoq, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin abidəsi açılmışdır



Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.

Prezident İlham Əliyev mərasimdə çıxış edərək demişdir ki, Qara Qarayev Azərbaycan xalqının böyük oğludur, böyük şəxsiyyətdir, dahi bəstəkardır. O, Azərbaycanı, Azərbaycan xalqını ləyaqətlə təmsil edirdi. Onun fəaliyyəti sayəsində Azərbaycanı sovet məkanında və dünyada daha da yaxından tanıdılar. O, Azərbaycan xalqını, Azərbaycan musiqi mədəniyyətini dünyaya tanıtdırırdı. Onun yaşayıb-yaratdığı dövrdə Azərbaycan müstəqil deyildi və ancaq Azərbaycan xalqı incəsənət, ədəbiyyat, musiqi sahəsində öz istedadını dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Əlbəttə, Qara Qarayevin əsərlərini dinləyən tamaşaçılar anlayırdılar ki, ancaq

istedadlı xalqın nümayəndəsi belə gözəl əsərləri yarada bilər. Qara Qarayevin əsərləri ölməzdir. Onlar bu gün də yaşayır, bundan sonra da əbədi yaşayacaqdır.

Qara Qarayevin xatirəsi müstəqil Azərbaycan dövləti tərəfindən əbədləşdirilib. Onun adına prospekt, metro stansiyası, incəsənət məktəbi vardır. Bu gün onun gözəl abidəsi Bakının tarixi yerində açılır. Bu münasibətlə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bir daha ümumi fikri ifadə edərək demək istəyirəm ki, Qara Qarayevin əziz xatirəsi və onun ölməz əsərləri Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Mərasimdə Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Qara Qarayevin tələbəsi, Xalq Artisti, bəstəkar Arif Məlikov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Qara Qarayevin oğlu, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Fərəc Qarayev çıxış etmişlər.

Sonra Prezident İlham Əliyev abidəni açmış, önünə gül dəstəsi qoymuş, musiqi ictimaiyyətinin nümayəndələri ilə səmimi söhbət edərək, onlarla xatirə şəkli çəkdirmişdir.



KANN KİNOFESTİVALININ YENİ PREZİDENTİ

Kann kinofestivalının yeni prezidenti vəzifəsinə Pyer Leskür təyin edilmişdir

Festivalın idarə heyətinin növbəti iclasında qərara alınmışdır ki, 2001-ci ildən Kann kinoforumuna başçılıq edən 83 yaşlı rejissor Jil Jakobu bu vəzifədə 2014-cü il iyulun 1-dən Fransanın “Canal+” telekanalının sabiq baş direktoru 68 yaşlı Pyer Leskür əvəz edəcək.

Jil Jakob Kann kinofestivalının prezidenti olandan əvvəl 1978-ci ildən 2001-ci ilədək həmin festivalın icraçı direktoru vəzifəsində işləmişdir.

Məhz Jakobun köməyi ilə bu kinoforumda əsas proqramdan sonra ikinci “Xüsusi baxış”, habelə “Qızıl kamera” mükafatı yaranmışdır. Bu mükafat festivalın seksiyalarından birində ən yaxşı debütə görə təqdim edilir. Bundan əlavə, Jil Jakob gənc müəlliflərin qısametrajlı işləri üçün “Sinefondasyon” proqramını təsis etmişdir.

Pyer Leskür uzun müddət jurnalist kimi işləmişdir. O, Fransanın pullu telekanalını təsis edənlərdən biridir. Həmin telekanal Fransada televiziya efiri üzərində dövlət inhisarına son qoymuşdur. 1994-2002-ci illərdə Leskür telekanalın baş direktoru olmuşdur. Bu illər ərzində “Canal+” dünya kabel televiziyası bazarında ən iri iştirakçılardan birinə çevrilmişdir.

Kann kinofestivalı ilk dəfə 1946-cı ildə keçirilmişdir. Dünyada ən nüfuzlu forumlardan biri sayılan bu festival hər il may ayının axırlarında keçirilir.



İSFAR SARABSKİ BEYNƏLXALQ FESTİVALDA

Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı, 2009-cu il Montrö Beynəlxalq musiqi festivalının qalibi, Əməkdar Artist İsfar Sarabski fevralın 3-də Kannnda keçirilən MİDEM Beynəlxalq festivalında uğurla iştirak etmişdir



Azərbaycanlı cazmenin solo konserti şəhərin məşhur “Majestic Barriere” otelinin “Diane” salonunda təşkil olunmuşdur. İsfar Sarabski konsertdə P.Çaykovskinin, Vaqif Mustafazadənin əsərləri ilə yanaşı, öz kompozisiyalarını da ifa etmişdir. Onun hər çıxışı caz həvəskarları tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.

Konsertdə Kann bələdiyyəsinin rəsmələri, şəhər ictimaiyyətinin nümayəndələri, festival iştirakçıları və digər qonaqlar iştirak etmişlər.

Tamaşaçı Jilber Konstan konsertdən sonra təəssüratını AzərTAc-ın xüsusi müxbiri ilə bölüşərək demişdir ki, “Azərbaycan musiqisinə vurğunluq məni yenidən istedadlı gənc cazmen İsfar Sarabskinin konsertinə gətirib çıxarmışdır. Onun klassik musiqinizi müasir cazla improvizə edib özünəməxsus tərzdə məharətlə ifası tamaşaçıları sözün əsl mənasında valeh etmişdir. Onların İsfar Sarabskini dəfələrlə səhnəyə çıxmağa məcbur etmələri fikrimi bir daha təsdiqləyir.

Gənc cazmenin konserti ölkənizdə musiqi və digər sahələrdə çoxlu sayda istedadlı gənclərin yetişməsindən və musiqi zənginliyinizdən xəbər verir. Bir daha əmin oldum

ki, Azərbaycan təkə yeraltı və yerüstü sərvətlərə deyil, həm də zəngin mədəniyyətə malik bir ölkədir. Belə bir ölkədə yaşamağın özü elə xoşbəxtlikdir”.

USTAD ŞAİR HAQQINDA FİLM



rejissor
Vasif Məmmədzaadə

Klassik Azərbaycan şairi Seyid Əzim Şirvaninin həyat və yaradıcılığına həsr olunmuş film çəkilmişdir

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) istehsal etdiyi klassik Azərbaycan şairi Seyid Əzim Şirvaninin həyat və yaradıcılığına həsr olunmuş “Aləmdə səsim var mənəm” adlı bədii-sənədli filmin çəkilişləri başa çatmışdır.

AzTV-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, filmin çəkilişləri Bakıda və Şamaxıda aparılmışdır.

Ekran əsərində şairin obrazını Əməkdar Artist Pərviz Bağirov canlandırmışdır.

Filmin ssenari müəllifi Zərnişan Ağayeva, rejissoru Vasif Məmmədzaadə, operatoru Zahid Bağirovdur.

“TARIXİ - NADİR” KİTABININ ORİJİNAL NÜSXƏSİ

Məşədi İbadın yarıyadək oxuduğu kitabın bir nüsxəsi də Masallıda saxlanılır

“Bakı” kinostudiyasının istehsalı olan “O olmasın, bu olsun” filmində əsərin qəhrəmanı Məşədi İbadın adını çəkdiyi məşhur “Tarixi-Nadir” kitabının orijinal nüsxələrindən biri 40 ilə yaxındır ki, Masallı rayonunun Ərkivan qəsəbəsində Həmid Məmmədovun evində qorunub saxlanılır.

AzərTAc xəbər verir ki, kitabın orijinal nüsxəsi-

ni qonşu Bədəlan kəndindən olan yaşlı kitab təmirçisi H.Məmmədovun atasına satmışdır. 163 yaşlı kitab, Hicri-Qəməri təqvimini ilə 1272-ci il (1851) şaban ayının 9-da çapdan çıxmışdır. Fars dilində, nəstəli xətlə yazılmış “Tarixi-Nadir” kitabı 147 səhifədən ibarətdir.

YAZIÇIMIZ “YUQRA” BEYNƏLXALQ ƏDƏBİYYAT MÜKAFATININ LAUREATIDIR

Azərbaycanlı yazıçı Məmməd Oruc Rusiya Federasiyasının Xantı-Mansiysk muxtar dairəsinin “Yuqra” Beynəlxalq ədəbiyyat mükafatına layiq görülmüşdür

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yazıçıya bu mükafat “Yuqra” ədəbiyyatını xaricdə təbliğ və tərcümə etdiyinə görə” nominasiyasında qalib gəldiyinə görə verilmişdir.

Ümumilikdə bu il mükafata Rusiya şair və yazıçılarından Andrey Tarxanov, Yeremey Aypin, Mariya Voldina, İvan Şelokov, Yunanıstan yazıçısı Aleksey Parnis, Keçmiş Yuqoslaviya Respublikası Makedoniyadan yazıçı Venko Anlonovski və həmyerlimiz Məmməd Oruc layiq görülmüşlər.

“Yuqra” Beynəlxalq ədəbiyyat mükafatı komissiyasının təşkilatçıları Xantı-Mansiysk bankı və “Həyatın yolları” bədii fondudur.

Mükafatların ənənəvi təqdimetmə mərasimi martın sonunda nəzərdə tutulur.



AZƏRBAYCAN MƏŞVƏRƏTÇİ ŞURAYA ÜZV SEÇİLMİŞDİR

Saudiyyə Ərəbistanının Mədinə şəhərində İSESCO-nun təşkilatçılığı ilə Mədəniyyət Nazirlərinin VIII İslam Konfransı keçirilmişdir

Konfransda ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, konfrans çərçivəsində mədəniyyət nazirlərinin “Dialogun və sülhün inkişafı naminə İslam dünyasında mədəni hüquqların inkişafı” mövzusunda “Dəyirmi masa”-sı keçirilmişdir. Bundan əlavə, İslam Dünyasının Mədəniyyət Strategiyasının üzv ölkələr tərəfindən tətbiq edilməsinə dair həmin ölkələrin nümayəndələrinin və baş direktorun hesabatı dinlənilmişdir.

Konfransın yanvarın 22-də keçirilən iclasında Azərbaycan İslam Mədəni Strategiyasının İcrası üzrə Məşvərətçi Şuraya üzv seçilmişdir.



QƏBƏLƏDƏ QƏDİM KİTABLAR VƏ MADDİ - MƏDƏNİYYƏT NÜMUNƏLƏRİ NÜMAYİŞ ETDİRİLİR

Ruslan Məmmədov turistlərin ən çox səfər etdiyi Qəbələnin Duruca kəndindəki şəxsi evində muzey və kitabxana yaratmışdır



Ruslan Məmmədov şəxsi kitabxanasına 2100-ə yaxın qədim əlyazma, müxtəlif əsrlərdə çap olunmuş nadir nüsxəli kitablar və müasir ədəbiyyat nümunələri toplamışdır. Onun qoruyub saxladığı əlyazmalar arasında ən qədim kitabın 725 yaşı vardır. Ərəbcə olan həmin əlyazma kitab “Qurani-Kərim”in təfsiri-dir. Kitabxanada saxlanılan Əssar Təbrizinin “Məhr və Müştəri” əlyazmasının 420, İmam Birqivinin “Risaləsinin şərh” əlyazmasının 290, S.Ə.Şirvaninin “İbtidai qəzəliyyat” kitabının isə 100 yaşı vardır. “Məhr və müştəri” kitabının qədim və nəfis əlyazmaları hazırda İngiltərə, Rusiya, Türkiyə, İran və Hindistanın kitabxanalarında mühafizə edilir. Ölkəmizdə bu kitabın cəmi 4 nüsxəsi mövcuddur ki, onlardan 3-ü Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda, biri isə Ruslan Məmmədovun şəxsi kitabxanasındadır.

Ruslan Məmmədovun mühafizə etdiyi ən kiçik ölçülü “Qurani-Kərim” kitabının uzunluğu 4, qalın-

lığı 2 santimetrdir. Səkkizgüşəli bu əlyazma kitabın 310 yaşı vardır. Ruslan Məmmədov şəxsi kitabxanasında, ümumilikdə, 300-dən artıq nadir əlyazma saxlayır. O, qədim kitabları toplamaqla yanaşı, onları bərpa edərək ömrünü uzadır. Ruslan Məmmədov qədim kitabları, əsginaz və məişət əşyalarını qonşu rayonlarda yaşayan insanlardan toplamışdır.

Onun evi Qəbələ şəhərinin şimalında inşa edilən “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin yanında yerləşir ki, bu da gələcəkdə həmin əraziyə gələn turistlərin Ruslan Məmmədovun qoruyub saxladığı qədim maddi mədəniyyət nümunələri



və kitablarla yaxından tanış olmasına imkan yaradacaqdır. Şəxsi kitabxanasını və muzeyini daha da zənginləşdirəcəyini bildiren Ruslan Məmmədov onun kitab və eksponatları ilə tanış olmaq istəyənlərə hər cür şərait olduğunu demişdir.

GÖRKƏMLİ ALİMLƏRİN ADINA MÜKAFATLAR

Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatları təsis edilib



AMEA Rəyasət Heyətinin ictimaiyyətlə əlaqələr şöbəindən verilən məlumata görə, elmin inkişafına böyük töhfələr verən, mühüm nailiyyətlər əldə edən alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa sövq etmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədləşdirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti bir sıra mükafatların təsis edilməsinə dair qərar

qəbul edib. Qərara əsasən, AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, akademiklər Üzeyir Hacıbəyli, Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev və Musa Əliyev adına mükafatları təsis olunub.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi-təşkilat idarəsinə "Azərbaycanın görkəmli alimlərinin adına AMEA mükafatlarının Əsasnaməsi"nin hazırlanması həvalə olunub.



UÇAN ROBOTLAR YARADILACAQ

"Microsoft" uçan robotların yaradılmasına 5,5 milyon dollar sərmayə qoymağı planlaşdırır

"Microsoft" korporasiyasının tədqiqat bölməsi İsveçrənin iki təhsil müəssisəsi ilə uçan robotların yaradılması layihəsi də daxil olmaqla, bir sıra istiqamətlər üzrə elmi layihələrin həyata keçirilməsi məqsədilə saziş imzalamışdır. Robotları əl hərəkətləri və toxunuşla idarə etmək mümkün olacaq.

"Robohub" resursunun məlumatına görə, proqram istehsalçısı 5 il ərzində Sürix Ali Texniki Məktəbinin (ETH Zurich) və Lozanna Politeknik Məktəbinin (EPFL) alimləri tərəfindən elmi tədqiqat işlərinin aparılmasına 5 milyon İsveçrə frankı (5,5 milyon dollar) ayırmağa razılıq vermişdir.

NEFT QUYULARINA YENİ NƏZARƏT SİSTEMİ

Azərbaycanda neft quyularına uzaqdan nəzarət edə bilən yeni sistem yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev APA-ya açıqlamasında deyib ki, yeni sistemə əsasən, neft quyuları uzaq məsafədən distansion nəzarət-idarə sistemləri vasitəsilə idarə edilir. Onun sözlərinə görə, hazırda yeni sistem Bibiheybət Neftqazçıxarma İdarəsində yerləşən 35 quyuda tətbiq edilib: “Gələcəkdə həmin sistemin Azərbaycanın daha geniş ərazilərində tətbiq edilməsi ehtimalı var. Yenilik neft quyularında rentabelliği iki dəfəyədək yaxşılaşdırmağa imkan verir. Çox böyük layihədir və iqtisadi səmərə verir. Uzaq məsafədən neft quyularında nəzarət-idarəetməni həyata keçirən yeni sistem onların çox optimal və səmərəli işləməsinə təmin edir. Nəticədə elektrik enerjisinə çox böyük qənaət olur, obyektin rentabelliği 2 dəfəyədək çoxalır. Rentabelliği artırmaq üçün institutda yaradılan yeni texnologiyanın tətbiqi uzaq məsafədən quyunun həm işinə nəzarət etməyə, həm baş verə biləcək qəzaların gizli dövrünü aşkarlamağa, həm də quyunun səmərəli rejimdə işləməsinə imkan verir”.



T. Əliyev qeyd edib ki, gələcəkdə yeni sistemin daha hansı ərazilərdə yerləşdirilməsini Azərbaycan Respublikası Dövlət Neft Şirkəti müəyyənləşdirəcək və sifarişləri onlar verəcəklər. Onun sözlərinə görə, sistemin geniş tətbiqi üçün onun istehsalına böyük ehtiyac var. Gələcəkdə sistemin istehsalı Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilə bilər.

MƏLUMAT ÖTÜRMƏ REKORDU

Alcatel-Lucent və Britaniyanın BT internet provayderinin mütəxəssisləri elan ediblər ki, yeni nəsil magistral marşrutlayıcıların sınağı uğurla başa çatıb

Mövcud və istismara hazırlanan fiber-optik kəbellə məlumatlar saniyədə 1,4 terabit sürətlə ötürülüb. Sınaq 410 kilometr məsafədə London və İspiviç şəhərləri arasında həyata keçirilib. mütəxəssislər məlumatların ötürülməsi üçün 1.4 TB/s sürətini yeni dünya rekordu adlandırıblar.

Flexgrid texnologiyasına malik yalnız yeni magistral marşrutlayıcılar bu sürətə nail olmağa icazə verir.

Onların istifadəsi internet-provayderlərə öz şəbəkələrinin keçirtmə qabiliyyətini bütün infrastrukturunu yenidən qurmadan xeyli artırmağa icazə verəcək.

SUSUZ İŞLƏYƏN PALTARYUYAN MAŞIN

Argentinalı iki tələbə susuz işləyən paltaryuyan maşın icad etmişlər



Bu, əslində, Kordova Milli Universitetinin tələbələri Nikolas Arayya və Nikolas Vuksanovikin diplom işidir. Onlar su əvəzinə karbon dioksidindən və ya karbon qazından istifadə etmək təklifini irəli sürmüşlər.

Arayya və Vuksanovik bu ideyanı müasir dünyanın şirin su çatışmazlığı və ekoloji problemlərinin həllinə özünəməxsus töhfə hesab edirlər. Az da olsa, su işlədən quru təmizləmə qurğularından fərqli olaraq, “Nimbus” adlı paltaryuyan maşın tam susuz rejimdə işləyir. Bundan başqa, o, adi paltaryuyan maşından xeyli az elektrik enerjisi sərf edir. Belə təmizləmədən sonra paltarı nə qurutmağa, nə də ütüləməyə ehtiyac qalır.

Gənc mütəxəssislər istehsal dizaynı sahəsində yüksək qiymət almış və artıq öz ixtiralarını patentləşdirmişlər.

İKT SEKTORUNA 7 MİLYARD DOLLAR SƏRMAYƏ YATIRILACAQ

Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan internetin inkişafına görə MDB və Mərkəzi Asiya ölkələri arasında birinci yerdədir



Bunu Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında söyləyib. Ə.Abbasov deyib ki, Azərbaycan ilk süni rabitə peykindən artıq 10 mln. dollar gəlir əldə edib və peyklə bağlı cəlb edilən kreditlərin 70%-ə qədəri qaytarılıb. Onun sözlərinə görə, bu gün Azərbaycanda İKT-dən əldə edilən gəlir 2 mlrd. dollardır və 2020-ci ilə qədər bu göstəricinin 8,5 mlrd. dollara çatacağı gözlənilir. Bu sahədə orta illik artımın 15-18% olacağı proqnozlaşdırılır. “Ölkəmiz kiçik olduğu üçün bazarın həcmi böyük deyil. Ona görə də innovativ xarakterli xidmət və məhsulların xaricə çıxarılması əsas götürüləcək”, - deyən nazir vurğulayıb.

Ə.Abbasov 2020-ci ilə qədər dövlətin əhaliyə təqdim etdiyi xidmətlərin 100%-nin “Elektron Hökumət” vasitəsi ilə həyata keçirilməsi, əhalinin elektron xidmətlərdən istifadə səviyyəsinin 80%-ə çatdırılması nəzərdə tutulur. O qeyd edib ki, “Qızıl üçbucaq” deyilən konsepsiya üzərində iş aparılır: “Birinci növbədə intellektual insan potensialı yetişdirilməlidir. Bu istiqamətdə son vaxtlar yeni universitetlərin yaradılması da qeyd olunmalıdır. İkincisi, əlverişli

biznes mühitinin yaradılması ilə bağlıdır. Texnoparkların yaradılması və yeni vergi və gömrük siyasəti bura daxildir. Üçbucağın üçüncü bucağı kapitala bağlıdır. Neftdən gələn gəlirlərin qeyri-neft sektoruna, texnologiyanın inkişafına yönəldilməsi həyata keçirilir. Bu istiqamətdə işlər gerçəkləşdirilərsə, “Qızıl üçbucaq” konsepsiyası uğurla həyata keçiriləcək”.

Azərbaycanın İKT məhsullarının xarici bazarlara çıxarılması üçün transmilli şirkətlərlə əməkdaşlığı, birgə layihələrin həyata keçirilməsini zəruri sayan rabitə və informasiya texnologiyaları naziri deyib ki, 2020-ci ilədək İKT sahəsinə dövlət tərəfindən 3-3,3 mlrd. dollar, özəl sektor tərəfindən də təxminən eyni həcmdə sərmayə yatırılacağı gözlənilir: “Əgər İKT sahəsinə qoyulan 1 dollar sərmayənin 10 dollar gəlir verdiyini nəzərə alsaq, hədəflərimizə nail ola bilirik”.

QATARLARDA Wİ-Fİ OLACAQ

“Azərbaycan Dəmir yolları” QSC-nin planında bu sistemin dəmir yolu şəbəkəsində tətbiqi nəzərdə tutulub

Bu məlumatı “Azərbaycan Dəmir yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov verib. Onun sözlərinə görə Wi-Fi sistemi yalnız dəmir yolları stansiyalarında deyil, həmçinin vaqonlarda da tətbiq ediləcək.

Nadir Əzməmmədovun sözlərinə görə, müvafiq hazırlıq işləri gedir: “Hal-hazırda hərəkətdə olan vaqonlarda bu sistemin tətbiq edilməsinin mümkünlüyü aydınlaşdırılır. Əgər Wi-Fi-dan dəmir yolu stansiyalarında istifadə etmək istəyiriksə, niyə bunu elə hərəkətdə olan vaqonlarda da etməyək?”

GÖRMƏYƏN UŞAQLAR ÜÇÜN AXTARIŞ QURĞUSU

Yahoo-nun Yaponiyadakı şirkəti görməyən uşaqlara internetdə axtarış aparmaq üçün imkan yaratdığını bildirib

Yahoo Hakuhodo Kettle agentliyi ilə birlikdə Hands On Search adlı qurğu yaradıb. Qurğu yarıkompüter, yarı-3D-printerdir. O, demək olar ki, istədiyiniz hər bir şeyi qurmağa qadirdir.

Yaponiyadakı görmə əngəlli uşaqlar üçün məktəbin şagirdləri Hands On Search-ə yaxınlaşıb istənilən sözü, məsələn "zürafə" və ya "ağac" - deyirlər. Qurğu Yahoo-nun köməkliyiylə həmin obyektin şəklini tapır və onun miniatur versiyasını (3D) çap edir.

Əgər adı çəkilən obyekt tapmaq mümkün olursa, qurğu axtarışın əlavə alətlərindən istifadə edir.

Yahoo-nun Yaponiyadakı bölməsi bildirir ki, məktəbə pulsuz hədiyyə etdiyi bu sosial qurğunun kommersiallaşması barədə heç bir plan qurmur.



“LED” İŞIQLANDIRMA SİSTEMİ

2016-cı ildə fon işıqlanması qismində diodlu işıqlandırmadan (LED) istifadə olunan maye-kristal televizorların (LCD) bazar payı 90 faizə çatacaq

Bu barədə “IHS” analitik-informasiya agentliyinin tərkibinə daxil olan “IMS Research” tədqiqat şirkətinin analitikləri proqnoz vermişlər.

Analitiklərin qiymətləndirməsinə əsasən, cari ildə televizorlar üçün tədarük edilməsi gözlənilən 231 milyon maye-kristal panelin 207 milyonu işıq diodlu işıqlandırma ilə təchiz ediləcək. Qalan 24 milyon əvvəlki nəsil texnologiyaların tətbiqi ilə soyuq katodlu flüorasan lampalar (CCFL) əsasında yaradılacaq.

Mütəxəssislər proqnozlaşdırır ki, 2016-cı ilədək bazara tədarük edilən maye-kristal televizorların 100 faizi işıq diodlu işıqlandırma ilə təchiz ediləcək.

Hazırda Yaponiyanın “Sharp” şirkəti “CCFL” işıqlandırma ilə təchiz olunan “LCD” panellərin istehsalını tam dayandırmışdır. Cənubi Koreyanın “Samsung” və “LG” şirkətləri də bunu etməyə hazırlaşır. Belə ki, onların istehsal etdikləri maye-kristal televizorların 95 faizində diodlu işıqlandırmadan istifadə edilir. İlin sonunadək isə nisbətən daha yüksək olacağı gözlənilir.



IMSresearch

QEYRİ - ADI REKORD

Line adlı şəbəkədən iki il ərzində 300 milyondan çox abunəçi istifadə etmişdir

2011-ci ilin martında Yaponiyada böyük dağıntılara və 18 mindən çox insanın ölümünə səbəb olan güclü zəlzələ zamanı yaranmış ümumi qarışıqlıqda öz yaxınlarından xəbər tutmaq istəyən insanlar onlarla telefon əlaqəsi yarada bilməmişdilər. Bu, Line adlı şəbəkənin yaranmasına səbəb olmuşdur.

Zəlzələdən 3 ay sonra NHN Japan tərəfindən hazırlanan şəbəkə bir ildən də az müddət ərzində 50 milyon insan tərəfindən yüklənmişdi. Müqayisə üçün xatırladaq ki, dünyanın ən böyük sosial şəbəkəsi olan

Facebookdan üç il ərzində yalnız 58 milyon abunəçi istifadə etmişdi.

Line şəbəkəsi vasitəsi ilə istənilən təbii fəlakət zamanı istifadəçilər bir-birlərinə mesaj göndərməklə yanaşı, internet tarifinə uyğun olaraq telefon əlaqəsi də yarada bilirlər. Filippində baş verən dağıdıcı qasırğa zamanı bu şəbəkənin üstünlükləri bir daha nümayiş olundu.

Şəbəkədən bu gün 300 milyondan çox abunəçi istifadə edir.

“KURİO 4S” UŞAQ SMARTFONU TƏQDİM EDİLMİŞDİR

Smartfon “Android 4.2” əməliyyat sisteminin öncədən quraşdırılmış tətbiq dəstinə malik xüsusi versiyası ilə işləyir



Bu günədək müxtəlif istehsalçılar uşaqlar üçün nəzərdə tutulmuş xeyli sayda planşet istehsal etmişlər. Lakin “uşaq” smartfonları hələ ki, çoxluq təşkil etmir və “KD Interactive” şirkəti məhz belə yenilik təqdim etmişdir. Yeni aparat “Kurio 4S” adlandırılmışdır.

Cihaz texniki xarakteristikasına görə göz oxşamır: 800x480 piksel təsvir ölçülü 3,97 düymlik ekran, naməlum takt tezlikli ikinüvəli prosessor, müvafiq olaraq 1 və 8 qıqabayt əməli və daxili yaddaş, həmçinin 2,1 və 0,3 meqapiksel təsvir ölçülü kamera və 2 min milliamper/saat

tutumlu akkumulyatorla təchiz edilmişdir.

“Kurio 4S” smartfonu “Android 4.2” əməliyyat sisteminin öncədən quraşdırılmış tətbiq dəstinə malik xüsusi versiyası ilə işləyir, həmçinin valideyn nəzarəti və genişləndirilmiş təhlükəsizlik funksiyaları nəzərdə tutulmuşdur. Məsələn, valideynlər günün vaxtından asılı olaraq smartfondan istifadəyə müəyyən məhdudiyətləri təyin edə, kontaktlar siyahısına nəzarət edə və internetə çıxış imkanını filtdən keçirə, həmçinin GPS naviqasiya peykinin məlumatına görə uşağın yerini izləyə bilirlər. Bundan başqa, “Kurio 4S” smartfonunun yaddaşına xilas etmə xidmətinin nömrələri yazılır və smartfonun söndürmə düyməsinin üç dəfə sıxılması səssiz SOS mesajı göndərir.

ÜÇ KORİFEY HAQQINDA BİR XATİRƏ

Şəxsi arxivimdə uzun illər saxladığım fotosəkilləri səliqəyə salıram. Sayı-sanbalı yoxdu. Saralıb, azilib, cırılanları da var. Amma çoxunun vəziyyəti yaxşıdı...

Üç şəkil diqqətimi cəlb edir. Nəsibə Zeynalova, Süleyman Ələsgərov və Şövkət Ələkbərovanın eyni gündə çəkilmiş şəkilləri. O zaman "Kənd həyatı" jurnalında işləyirdim. Jurnalın 1988-cı ilin birinci nömrəsi üçün tanınmış sənət adamlarının adından yeni il təbrikləri hazırlanmalıydı. Payıma Nəsibə Zeynalova, Süleyman Ələsgərov və Şövkət Ələkbərova düşdü. Böyük sənətkarlarla görüşüb şəkillərini çəkmək və təbriklərin mətnini hazırlamalıydım. Jurnalın materialları mətbəəyə bir ay əvvəl göndərilirdi. Ona görə də jurnalın fotoqrafı Mübariz Əliyevlə gecikmə-



dən işə başladıq.

Əvvəlcə Nəsibə xanımın ev telefonunu tapdıq. Nəsibə xanım işinin çoxluğunu əsas gətirərək səhəri günü, saat 12-də mənzilində görüşməyi təklif etdi. Razılaşdıq. Səhər tezdən Mübariz fotoaparətini sazlayıb hazır dayanmışdı. Getdik. İkimiz də həyəcanlı idik. Qapını döydük, özü açdı:

- Ay xoş gəlmisiz, utanmayın, keçin. Elə bilin öz evinizdəsiz.

Nəsibə xanımın gəlini çay süfrəsi hazırladı. Onu efirdə çox görsək də, ilk dəfə idi üzbəüz otururduq.

"Çayınızı için, soyutmayın, özüm dəmləmişəm, belə çay ələ düşməz. Özü də mürəbbəylə için, ləzzətli olsun. Mürəbbə deyil e... bunlar, can dərmanüdü", - deyə bizi çay içməyə həvəsləndirdi.

Mübariz aradabir fotoaparətini Nəsibə xanıma tərəf tuşlayırdı. Belə danışmışdıq, fürsət düşən kimi çoxlu şəkillər çəksin.

- Ay bala, tələsmə görək, bir deyin görüm neynəmək istəyirsiniz, axı? Sən də - üzünü Mübarizə tutub-qadası, narahat olma, niyə tələsirsən? Hələ təzəcə oturmuşuq ki... Qoy bir üst-başımızı yüngülcə dü-

zəldək, qadınıq da. Hərçənd mən belə şeylərə çox fikir verən deyiləm. İndi xanımlarımız maşallah, saatlarla üst-başlarını düzəldirlər. Siz bu şipşirin meyvələrdən dadın, mənim işim uzun çəkməz.

Məqsədimizi ona bildirdim. Dedim geniş söhbət edəcəyik, sonra bu söhbət əsasında "Kənd həyatı" jurnalının oxucularını yeni il münasibətilə təbrik etmək üçün sizin ürək sözlərinizi hazırlayacağıq.

- Siz bu materiala baxacaqsınız, xoşunuza gəlsə, dəyişiklik etmədən çap edəcəyik. Təbii ki, şəklinizi də verəcəyik.

- Ay dədəm vay, lap məni qorxutdunuz. Bu mürəkkəb işə oxşayır. Görək bir az düşünəm. Nə əcəb bu işdə tək mən yetimi seçmişiniz, nolar yetim olanda? - deyə Nəsibə xanım zarafatından qalmadı.

- Üç nəfər seçmişik. Sizi, Süleyman Ələsgərov və Şövkət Ələkbərovanı. Azərbaycan mədəniyyətinin korifeylərinin ürək sözlərini oxucularımıza təqdim edəcəyik.

Nəsibə xanımla nədən danışmadıq?! Başımız söhbətə elə qarışmışdı ki... Xüsusən də, kənd rayonlarına səfərlər məni daha çox maraqlandırır, çünki jurnalın istiqamətini də nəzərə almalıydıq.

- Əzizim Elşad, Azərbaycanın hər bir guşəsi mənim üçün əzizdi, az qala qarış-qarış gəzmışəm. Rayonlara birinci səfərimi də yaxşı xatırlayıram. Ağsuda zəhmətkeşlərlə görüş indiki kimi yadımdadı. Gecəni Südabə adlı tək yaşayan qoça bir qadının evində qaldım...

Nəsibə xanımın söhbətinin bu hissəsi məni tutdu, ağsulu Südabə qarı ilə görüş yazacağım təbrikin əsas hissəsi olacaqdı. "İstədiyimi aldım", ürəyimdə özüm-özümə pıçıldadım.

Nəsibə xanımdan icazə alıb Süleyman müəllimin ev telefonunu yığdım. Süleyman müəllimin evində təmir getdiyi üçün onunla da Nəsibə xanımın evində görüşməyə qərarlaşdıq. Nəsibə xanım mətbəxə keçdi, Mübariz beş-on dəqiqəlik havaya çıxdı. Mənsə, Süleyman müəllim gələndə qədər fürsətdən yararlanıb, Nəsibə xanımın imzası ilə gedəcək ürək sözlərini hazırlamağa başladım. Ağsulu Südabə qarının başına gələnləri yazıya saldım.

"...Birinci dəfəydi ki, Bakıdan kənara çıxırdım, üstəlik, kənd zəhmətkeşləri qarşısında ilk sənət imtahanı verirdim. Ölkənin ağır günləri idi. Mühəribənin dəhşətləri ucqar rayonlardakı gedib çıxmışdı. Belə bir vaxtda Ağsu zəhmətkeşlərinin görüşünə gəlmişdik. Kolxozların birində çıxış

etməliydik. Südəbə adlı bir qadının qonağı idim. Ev sahibəsi iki yumurta bişirib mənə verdi ki, tamaşadan sonra yeyərsən. Soruşdum ki, Südəbə bacı, yumurtalar öz hinindəndir, yoxsa kolxozun fermasından! Dedi, nə danışırısan, Nəşibə bacı, fermadan niyə olur, öz hinimdəndi.

Konsertə Südəbəni də dəvət etmişdim. Proqramı S. Ələsgərovun “Ulduz” tamaşasından Məhəmmədlə Züleyxanın görüş səhnəsini də salmışdıq. Lütvəli Abdullayev soruşanda ki, Züleyxa qardaş, toyuq öz hinindəndir, yoxsa fermadan, klubu alqış sədaları bürüdü. Bir anlıq gözümlə Südəbəni axtardım. Yeri boş idi. Sən demə, Südəbə elə bilib ona sataşmaq üçün bu səhnəni mən quraşdırmışam, çıxıb gedib.

İndi o illər arxada qalıb. Dəfələrlə rayonlarda, kəndlərdə tamaşalar göstərmişəm, maraqlı konsert proqramları ilə çıxış etmişəm. Elə Ağsunun özünə yolum tez-tez düşüb. Gözümlə həmişə Südəbə bacını arayıb-axtarıb. Deməyim odur ki, kənd adamları incə və həssas olurlar. Onlar qarşısında çıxış etmək də məsuliyyətlidir. Hər şeydə mənəvi bütövlük axtarırlar. Odur ki, kənd əməkçiləri ilə hər görüş mənim üçün sınaq olub.

Bu imkandan istifadə edib o vaxtlar məndən inciməmiş Südəbəni və bütün kənd zəhmətkeşlərini yeni il münasibəti ilə ürəkdən təbrik edirəm, təzə ildə yeni rollarımla, tamaşalarımla onları daha çox sevindirəcəyimə söz verirəm”.


Süleyman müəllim də gəlib çıxdı. Onunla Üzeyir bəydən tutmuş, o dövrün ən gənc bəstəkarları, musiqiçiləri haqqında danışdıq.

Süleyman müəllim Musiqili Komediya Teatrının direktoru, Nəşibə xanım isə aktyoru olmuşdu. Nəşibə xanımla Süleyman müəllim olmuş əhvalatlardan danışmış güldülər. Kaş həmin gün üstümdə diktofon olaydı, böyük sənətkarların səsinə yazmış olaydım. Heyf, çox heyf. Ancaq yaddaşıma güvənib yazıram. Yaranmış vəziyyətdən istifadə edib Süleyman müəllimin ürək sözlərini də hazırladım.

Süleyman müəllimlə söhbətimiz bitəndə Şövkət xanıma zəng etdim. “Ay oğul, sən gələne yox, gedənə oxşayırsan”, söylədi. Üzrxahlıq edib, on beş-iyirmi dəqiqəyə gəlirəm, dedim.

Süleyman müəllim mətnin bir neçə yerində çox uğurlu düzəliş edib mahnı həsr etdiyi əmək qəhrəmanlarının adlarını yazdı.

“...Bir bəstəkar kimi, mənə ilham verən doğma yurdumuz və onun əmək bahadırlarıdır. Fədakar əmək adamlarının qəhrəmanlığından ilham almaq, onları yeni-yeni qələbələrə ruhlandırmaq biz bəstəkarların vətəndaşlıq borcudur. İncəsənətin ən gözəl vasitələrindən olan musiqi zəhmət adamlarının şanlı əməyini tərənnüm etməklə böyük bir vəzifə yerinə yetirir. Mən də sənət



dostlarımı kimi şan-şöhrətli əmək adamlarının mənalı həyatını, ən gözəl insani keyfiyyətlərini, incə hisslərini tərənnüm etməyə çalışıram. İki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənova, Sosialist Əməyi Qəhrəmanı Bahar Talibova (İliç rayonundakı M. Hüseyinzadə adına kolxozun pambıqçısı), Ağcabədi pambıqçıları Tubu Qasımova, Solmaz Atakişiyeva, sürücü-mexanik Nazilə Mehdiyeva, Bərdə rayonundan Rəhimə Məmmədova, sağıcı Nailə Əmiraslanova və başqaları haqqında mahnılar bəstələmişəm. Onları geniş xalq kütləsinə tanıtdırmaqda mənim də zəhmətim olub.

Kənd zəhmətkeşlərini, “Kənd həyatı” jurnalının oxucularını üzümüzə gələn yeni il münasibəti ilə təbrik edirəm. Ömrünü-günü zəhmətlə qoşa yaşayan insanları, əmək adamlarını təzə ildə yeni-yeni nəğmələrimlə salamlayacağam”.

...Şövkət xanımın evini asanlıqla tapdıq.

- Deyəsən, Nəşibə xanım sizə yaxşı “Ərzuman küftəsi” bişiribmiş, səhərdən gözləyirəm, gəlib çıxmaq bilmirsiniz. Bəs Süleyman müəllim niyə gəlmədi? Gör, neçə vaxtdır görüşmürük. Bu qocalıq da bir şey deyilmiş. Əyləşin, bir balaca özünüza gəlin, sonra işə başlayırıq.

On beş dəqiqəlik çay məclisində Şövkət xanım Süleyman Ələsgərovu bir insan, bəstəkar, pianoçu, dirijor, pedaqoq kimi çox gözəl xarakterizə elədi, onun yaradıcılığını daim izlədiyini və zövq aldığını dilə gətirdi.

Şövkət Ələkbərovanın yaradıcılığı o qədər geniş, o qədər dərin ki, adam çəşib qalır, bilmirsən haradan başlayıb, harada bitirəsən. “Ş. Ələkbərova oxuduğu mahnıya möhür vurur”. Bu sözləri isə əlli ildən



artıq pedaqoji stajı olan atam Qoça Binnətoğlu söyləmişdi. O, Şövkət xanımın yaradıcılığının vurğunu idi. Bir xatirəni Şövkət xanıma danışdım. Tələbə idim, 2-ci kursda oxuyurdum. İndi erməni əsarətində olan Qərbi Azərbaycanın doğma Yuxarı Körpülü kəndində istirahətdəydim. Həyətdə tut ağacının altındakı taxtda uzanmışdım. “VEF” radiosu ilə “Araz” proqramından yayılan konsertə qulaq asırdım. Şövkət xanım “Dərələr” oxuyurdu. Həzin musiqi sədaları altında azacıq yuxulamışdım, bir də hiss etdim ki, musiqi məndən uzaqlaşır. Əvvəl nə baş verdiyini başa düşmədim. Yerimdən dik atılıb ətrafa boylandım və gül-mək məni tutdu. Sən demə, atam Şövkət xanımın ifasında “Dərələr”i eşidən kimi radionun dalınca həyəətə çıxıb. “A kişi, hara aparırsan radionu?” dedim. Dedi ki, “eşitmirsən, zalımın qızı neyləyir?”

Şövkət xanım uğunub getdi, “məndən Qoça müəllimə salam söyləyərsən” dedi.

“...İfaçılıq sənətindən də uzaqlaşmamışam. Azərbaycan bəstəkarlarının lirik mahnılarından ibarət yeni repertuar hazırlamışam. Hələ neçə-neçə təzə-tər nəğmələr öz ifasını gözləyir. Bunların arasında təbii ki, kənd əməkçilərinin həyatını, zəhmətini tərənnüm edən nümunələr də vardır.

Yeni ildə “Kənd həyatı” jurnalının oxucularına, bütün kənd zəhmətkeşlərinə yaxşı əhval-ruhiyyə, yüksək əmək nailiyyətləri arzulayıram”.

Aradan iyirmi altı ildən də çox vaxt keçib. Üç böyük sənətkarımızla bir yerdə olduğumuz bir payız gününü unuda bilmirəm. O günü mənalı keçirdiyim ən gözəl günlərdən biri sayıram.

*Elşad Qoca
Bakı, 30 yanvar, 2014-cü il.*

XALQ ARTİSTİ YUBİLEYİNİ HƏMKARLARI İLƏ BİRLİKDƏ QEYD ETMİŞDİR

*Azərbaycan teatrının canlı korifeyi,
Azərbaycan Dövlət Gənc Tamaşaçıları
Teatrının aktrisası, Xalq Artisti, “Şöhrət”
ordenli Firəngiz Şərifzadənin 90 yaşı
tamam olmuşdur*



Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ADGTT-nin bir qrup əməkdaşı, başda teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov olmaqla, xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva yubilyarı ziyarət edərək, onu doğum günü münasibətilə təbrik etmişlər.

Xalq Artisti Firəngiz Şərifovanın ifa etdiyi müxtəlif tamaşalardakı maraqlı, rəngarəng obrazlar qalereyası sənətkarı xalqın sevimlisinə çevirmişdir. Dolğun xarakterlər və yaradıcılıq çoxşaxəliliyi ilə seçilən aktrisa oynadığı rollarla tamaşaçıların yaddaşında silinməz izlər qoymuşdur.

İstedadı, geniş yaradıcılıq potensialı, hər obraza xüsusi yanaşma tərzi, canlandırdığı obrazı özünüküləşdirmək bacarığına malik aktrisa “Söhrab və Rüstəm” (İsgəndər Coşqun), “Anacan” (Yusif Əzimzadə), “Ötən ilin son gecəsi” (Anar), “Sən nə üçün yaşayırsan?” (İmran Qasımov, Həsən Seyidbəyli), “Rübailər aləmində” (Məmmədhüseyn Təhmasib), “Şəhidlər” (Bəxtiyar Vahabzadə), “Mahmud və Məryəm” (Elçin), “Ağ Dəvə” (Elçin), “Nənənin kələyi” (Əhməd Orucoglu) və digər tamaşalarda yadda qalan obrazlar yaratmışdır. Azərbaycan teatrının korifeyləri – Abbasmirzə Şərifzadə və Mərziyyə Davudovanın ailəsində dünyaya gələn kiçik Firəngizin böyük səhnəyə ilk debütü hələ 3 yaşında ikən baş tutmuşdu.

“DİVANI LÜĞƏT - İT - TÜRK” VƏ KÜLTƏPƏ KİTABƏLƏRİ DÜNYA ƏHƏMİYYƏTLİ ABİDƏLƏRDİR


*Türkiyə bu mədəniyyət abidələrinin UNESCO-nun
Dünya İrsi Siyahısına salınması üçün müraciət edəcək*

UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz Mahmud Kaşqarının “Divani lüğət-it-türk” əsərinin və Kültəpə kitabələrinin UNESCO-nun Dünya İrsi Siyahısına salınması üçün müraciət ediləcəyini bildirmişdir.

AzərTAc Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə Milli Komissiyasının sədri müraciət üçün sənədləşmə işlərini martın 31-dək tamamlamaq fikrində olduqlarını və bundan sonra UNESCO-ya müraciət edəcəklərini vurğulamışdır.

“Türk dilinin lüğəti olan “Divani lüğət-it-türk” dilçilər üçün çox böyük əhəmiyyətə malik əsərdir”, - deyən Ö. Oğuz bu yazılı abidəni təxminən 80 ölkənin alimlərini maraqlandıran bir mədəniyyət yaddaşı adlandırmışdır. Qeyd edilmişdir ki, M. Kaşqarının sözügedən əsərindən XI əsrdə Kaşqardan Bağdadadək olan ərazidə məskunlaşmış ölkələr, xalqlar, onlar arasındakı əlaqələr barədə məlumat almaq olar.

Ö. Oğuz diqqətə çatdırmışdır ki, Türkiyənin Kayseri rayonunda arxeoloji qazıntılar zamanı aşkarlanmış Kültəpə abidəsində isə qədim dünya sivilizasiyalarından olan şumerlər və hetlər barədə məlumatlar əldə etmək mümkündür.



“MƏHTİMQULU İLİ”

*TÜRKSOY tərəfindən 2014-cü ilin “Məhtimqulu ili”
elan edilməsi münasibətilə mərasim keçirilmişdir*

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən (TÜRKSOY) fevralın 7-də Ankara Dövlət Rəsm və Heykəl Muzeyində təşkil olunmuş mərasimdə 2014-cü il görkəmli türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin 290 illik yubileyi münasibətilə “Məhtimqulu ili” elan edilmişdir.

Mərasimdə çıxış edən təşkilatın baş katibi Düsen Kaseinov bildirmişdir ki, TÜRKSOY əvvəlki illəri görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadə və qazax bəstəkarı Mukan Tolebayevə ithaf etmişdir. Bu layihənin məqsədi türk dünyası mədəniyyətini dünyada təbliğ etməkdir.

Türkmənistanın mədəniyyət naziri Qonça Mamedova, Türkiyə Prezidenti Aparatının baş katibi Mustafa İsen və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Əbdürəhman Arıcı Məhtimqulu Fəraqinin həyat və yaradıcılığında danışıq, onu türkmən ulusunun ən böyük mütəfəkkiri kimi dəyərləndirmişlər.

Mərasimdə professorlar Annaqurban Aşırova, Əbdürəhman Güzel və Mələk Ərdəm Məhtimqulu yaradıcılığı haqqında məruzələr təqdim etmişlər.

PREZİDENTLƏ ƏLAQƏ



İran əhalisi xüsusi III saylı telefon xətti vasitəsilə Prezident Həsən Ruhani ilə əlaqə saxlaya biləcək

İRNA agentliyinin məlumatına əsasən, əhali III saylı telefon vasitəsilə əlaqə saxlamaqla problemlərini söyləyəcək və problemlərinin həlli istiqamətində görülən işlərlə bağlı cavab ala biləcək.

İrannın bütün bölgələrindən həmin telefon nömrəsinə zəng etmək mümkündür.

KUBADA AVTOMOBİL SATIŞI SADƏLƏŞDİ

Kuba hakimiyyəti avtomobillərin satın alınması prosesini sadələşdirib

“BBC”-nin məlumatına görə, bundan sonra adi kubililər xüsusi icazə olmadan yeni avtomobil ala biləcəklər.

Məsələ ilə bağlı hökumətin müraciətində bildirilib ki, 50 ildən artıq tətbiq edilən məhdudiyyət aktuallığını itirib. Avtomobilin satışını dövlət həyata keçirsə də, maşın almaq üçün yetərincə pulu olan vətəndaş bu arzusunu gerçəkləşdirəcək. Hökumət bildirib ki, avtomobil satışından əldə edilən gəlir ictimai nəqliyyatın işinin yaxşılaşdırılmasına yönəldiləcək.

BBC
WORLD
NEWS

HİTLERİN ƏSƏRİ BESTSELLER OLDU



Hitlerin "Mayn Kampf" əsəri Amazon elektron kitab mağazasında 100 min nüsxə satılıb

İngiltərədə həmin kitab "Təbliğət və siyasi psixologiya" kateqoriyasında ən çox satılan olub.

Ekspertlər hesab edirlər ki, Hitlerin kitabının populyarlığı müasir texnologiyalarla bağlıdır. İnsanlar başqalarından gizlədərək öz planşetlərində həmin kitabı oxuya bilirlər.

"Çox güman ki, insanlar həmin kitabı öz rəflərinə qoymaq ya da metroda hamının gözü önündə oxumaq istəməirlər", - jurnalist Kris Faraone deyib.

İNTİHARA QARŞI TƏDBİR

Britaniyada yeniyetmələr arasında intihara cəhdlərin qarşısının alınması məqsədilə dəmiryolçulara təlim keçirilir

Britaniyada yaşı 20-yə qədər olan yeniyetmələrin qatarlarda intihara cəhd göstərmələri halları artmışdır. Bu cür halların qarşısının alınması məqsədilə dəmiryolçulara xüsusi təlim keçilir. Təlim çərçivəsində dəmiryolçulara intihara cəhd edən şəxslərin

davranışı, üz mimikası və başqa davranışları barədə məlumatlar verilir.

Mütəxəssislər təlimlərin yeniyetmələr arasında intihara cəhdlərin qarşısının alınmasında faydalı olacağını düşünürlər.

“2035-Cİ İLDƏ DÜNYADA KASIB ÖLKƏ QALMAYACAQ”

Belə bir bəyanatla “Microsoft” şirkətinin təsisçisi, dünyanın ən zəngin şəxslərindən biri Bill Qeyts çıxış edib

O qeyd edib ki, istənilən ölkəni bu vaxtadək ya orta gəlirli, ya da zəngin ölkələr qrupuna aid etmək mümkün olacaq.

“Kasib ölkələrə varlı qonşularının təcrübəsi, habelə səhiyyə, kənd təsərrüfatı və rəqəmsal texnologiyalar sahəsindəki innovasiyalar kömək edəcək. Həmçinin yoxsulluqla mübarizədə həmin ölkələrə daxil olacaq investisiyalar yardım edəcək. Investisiyaların cəlb edilməsinə təhsil imkanlarının genişlənməsi nəticəsində ixtisaslı işçi qüvvəsinin artması təsir edəcək”, - deyə o vurğulayıb.



MIQRANTLAR AİLƏLƏRİNƏ 500 MİLYARD DOLLARDAN ARTIQ VƏSAİT GÖNDƏRİRLƏR

Dünya üzrə əmək miqrantları doğma vətənlərindəki ailələrinə ildə 500 milyard dollardan artıq vəsait göndərirlər ki, bu da 2000-ci ildəki göstəricidən, demək olar ki, üç dəfə çoxdur

Vəsaitlərin belə axını dünyanın yoxsul ölkələrinin iqtisadiyyatlarına əhəmiyyətli dəstəyi təmin edir və onların ÜDM-nin orta hesabla 8 faizini təşkil edir. Trend-in məlumatına görə, bu barədə "Pew Research Center" hesabatında deyilir.

Beynəlxalq miqrantların sayı 1990-cı ildəki 154 milyondan 2013-cü ildə 232 milyon nəfərədək artıb. Lakin onların dünya əhalisinin sayındakı payı faiz ifadəsində əvvəlki kimi 3 faiz təşkil edir.

Bununla yanaşı, miqrasiyanın ən çox seçilən

istiqlaməti dünyanın digər ölkələrini bir qədər qabaqlayan ABŞ olaraq qalır. Hazırda dünyadakı əmək miqrantlarının 20 faizi (46 milyon nəfər) ABŞ-da yaşayır.

İkinci yerdə 11 milyon miqrantla Rusiyadır. Almaniyaya 20 ilə yaxın müddət ərzində altıncı yerdən üçüncü yerə yüksəlib.

Adambaşına düşən gəlirin yüksək olduğu bütün ölkələrdə 160 milyon miqrant, yaxud onların ümumi sayının 69 faizi yaşayır ki, 23 il əvvəl bu rəqəm 87 milyon və ya 57 faiz idi.

KANADA MƏHKƏMƏSİNDƏN FAHİŞƏLİYİ DƏSTƏKLƏYƏN QƏRAR

Kanada Ali Məhkəməsi fahişəliyi məhdudlaşdıran qanunları dayandırır



"BBC"-nin məlumatına görə, hakimlər ictimai yerlərdə cinsi xidmətlərin açıq şəkildə təklifinə, fahişəxanaların fəaliyyət göstərməsinin ölkə konstitusiyasına zidd olmadığına birsəslə səs veriblər. Hakimlər bu “qədim peşədən” əldə edilən gəliri də qanuni sayıblar.

Məhkəmə hesab edib ki, bu yöndə məhdudiyyətlərin tətbiqi vətəndaşların haqqının tapdanmasıdır.

Kanadada fahişəlik qanuni fəaliyyət növüdür. Ancaq bir çoxları bununla qanunsuz məşğul olur. Məhkəmə bu sahədə uyğun qanunun hazırlanması üçün parlamentə bir il möhlət verib.

**ЛИПОВЫЕ УЧЕНЫЕ:
КИТАЙСКИЙ ВАРИАНТ**

*Что бывает, когда западные критерии «хорошей науки»
внедряют в коррумпированном государстве?*

Борислав Козловский



Если в России политики покупают себе либо кандидатскую по экономике, либо докторскую по юриспруденции, то в Китае выбор шире. Хотите стать соавтором работы про рак кишечника в медицинском журнале? Да запросто: это обойдется в сумму от 1600 до 15 000 долларов. Журнал Science провел расследование и обнаружил в Китае черный рынок научных статей.

Целых 27 агентств (и это только те, что попались на глаза редакции) предлагают разнообразные виды подлога на выбор. Надежней всего чужая работа, которую уже одобрили рецензенты и принял к печати какой-нибудь

International Journal of Biochemistry & Cell Biology или другое авторитетное международное издание. За 15 тысяч долларов ваше имя добавят в список авторов на этапе финальной правки. Или аспиранты напишут под заказ обзорную статью, не требующую новых данных. Или исследование, уже напечатанное на китайском, переведут на английский и выдадут за оригинальную работу (это называется самоплагиат). Есть риск, что такую работу забракует редколлегия в США или Европе (и не факт, что кто-то на нее сошлется в будущем), — ну так и агентство возьмет меньше денег.

Кому и зачем это нужно? Рядовым ученым и медикам. От публикаций у них зависят зарплата и

продвижение по службе. Например, врача скорой помощи могут записать в «неэффективные», если он мало печатался в научных журналах. Эту ситуацию предала огласке Юй Ин, медик-блогер с двумя миллионами подписчиков в Weibo («китайском твиттере»), когда уволиться вынудили ее саму.

В 1990-х в Китае решили ввести прозрачную, «западную», систему оценки труда ученых на основе наукометрии: только индексы цитируемости, только импакт-факторы и другие сухие цифры. Кто работает лучше? Тот, кто опубликовал больше своих исследований в уважаемых западных журналах. Кумовству и коррупции тут нет места, рассуждали реформаторы, не подкупишь же редакции Nature или Science, которые сидят за рубежом и ведут дела по-западному.

Первым стал платить надбавки за публикации Нанкинский университет: 1000 юаней (это примерно 160 долларов) за любую напечатанную научную работу. Потом примеру последовали другие университеты, и это стало официальной политикой. В 2004 году 43 процента научных работников признались, что надбавки приносят им больше половины заработка. Причем хорошая публикация (в журнале с высоким импакт-фактором) отбивает расходы на подлог. Американский журнал Nautilus подсчитал, что за статью в TheLancet, ведущем медицинском научном издании, университет может запросто вознаградить сотрудника примерно 65 тысячами долларов.

Наукометрический учет и контроль, как в Китае, — главная содержательная идея реформы РАН: это ее отстаивали нобелевский лауреат Андрей Гейм и профессор университета Ратгерса Константин Северинов. В ноябре Минобрнауки показало свой новый стратегический инструмент — онлайн-карту российской науки (с запредельным числом ошибок), где главный индикатор успеха или неуспеха — все то же число публикаций.

Пока наукометрией не заинтересовалось государство, она и в самом деле давала понять, кто в науке чего стоит. Например, что ректор МГУ академик Виктор Садовничий — менее цитируемый математик, чем блогер-анархист Миша

Вербицкий из ВШЭ. А президент РАН Владимир Фортов, по-настоящему известный специалист по плазме, все же уступает по числу цитирований Андрею Ростовцеву, создателю «Диссернета», которого совсем недавно уволили с должности завлабораторией в ИТЭФ за крамолу.

Если китайская система заработает в России, легко вообразить, какие ученые и медики, лояльные или нелояльные, быстрее вырвутся вперед. Особенно если учесть, что после всех разоблачений «Диссернета» ни один чиновник за краденую диссертацию не был официально наказан, а агентства, которые помогали красть, и подавно.

Кстати, внешне это может выглядеть как стремительный рост науки. Занимательные цифры от журнала Science: в 2002 году Китай опубликовал всего 41 тысячу научных статей, а в 2012-м — целых 194 тысячи, и вырвался на второе место по числу публикаций после США. Пусть авторы и указаны не те, но кто-то же пишет эту гору работ? В 2011 году китайский химик-органик Най Син-Ван объяснил в Nature, почему количество вовсе не означает качества, по крайней мере в его области науки. Кроме вала обзоров и самоплагиата (статью, кстати, можно не только перевести на английский, но и напечатать в десяти разных журналах, поменяв два-три слова в заголовке), есть масса формально годных работ, напечатанных ради того, чтобы быть напечатанными и еще сослаться на труды коллег. Отдельные процедуры — например, рассмотреть материал под электронным микроскопом — выносятся в отдельный научный труд. Результаты одного эксперимента публикуются в семь приемов, чтобы принести исследователям больше денег. И это не разовые хитрости, а общепринятая практика.

Так что оценить реальный рост науки с помощью цифр не выйдет. Могли бы прояснить дело международные научные премии: все-таки они отражают не процесс, а результат. Но и тут проблема: ни до 1990-х, ни после у Китая не было ни одной Нобелевской премии по естественным наукам и ни одной медали Филдса по математике.

Snob.ru

ALL NORWEGIANS BECOME MILLIONAIRES THANKS TO OIL REVENUE

Alister Doyle

OSLO (Reuters). Everyone in Norway became a theoretical crown millionaire on Wednesday in a milestone for the world's biggest sovereign wealth fund that has ballooned thanks to high oil and gas prices.

Set up in 1990, the fund owns around 1 percent of the world's stocks, as well as bonds and real estate from London to Boston, making the Nordic nation an exception when others are struggling under a mountain of debts.

A preliminary counter on the website of the central bank, which manages the fund, rose to 5.11 trillion crowns (\$828.66 billion), fractionally more than a million times Norway's most recent official population estimate of 5,096,300.

It was the first time it reached the equivalent of a million crowns each, central bank spokesman Thomas Sevang said.

Not that Norwegians will be able to access or spend the money, squirreled away for a rainy day for them and future generations. Norway has resisted the temptation to splurge all the windfall since striking oil in the North Sea in 1969.

The fund, equivalent to 183 percent of 2013 gross domestic product, is expected to peak at 220 percent around 2030.

Norway has sought to avoid the boom and bust cycle by investing the cash abroad, rather than at home. Governments can spend 4 percent of the fund in Norway each year, slightly more than the annual return on investment.

Still, in Norway, oil wealth may have made the state reluctant to make reforms or cut subsidies unthinkable elsewhere. Farm subsidies allow farmers, for instance, to keep dairy cows in heated barns in the Arctic.

It may also have made some Norwegians reluctant to work. "One in five people of working age receives some kind of social insurance instead of working," Doerum said, despite an official unemployment rate of 3.3 percent.

(Reporting by Alister Doyle; Editing by Alison Williams)

*url: <http://www.reuters.com/article/2014/01/08/us-norway-millionaires>
idUSBREA0710U20140108*

GÜRCÜSTANDA İSLAM DİNİNİN İNKİŞAFI ÜÇÜN MALİYYƏ AYRILACAQ

Bu barədə Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili Gürcüstan müsəlmanlarının yeni seçilən şeyxi Ramin İgidov ilə görüşündə bildirib



Gürcüstan baş nazirinin milli məsələlər üzrə məsləhətçisi Savalan Mirzəyevin APA-ya verdiyi məlumata görə, dövlət naziri Paata Zakareişvili gənc şeyx Ramin İgidovu Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbəri seçilməsi münasibətlə təbrik edib və ona uğurlar arzulayıb: “Nazir bildirib ki, Gürcüstan hökuməti müsəlman dininin inkişafı üçün yaxın günlərdə müəyyən maliyyə dəstəyi ayıracaq və bu işə Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) rəhbərlik edəcək. Hazırda

maliyyə dəstəyinin hansı istiqamətdə xərclənəcəyi müəyyənləşdirilir”.

Tədbirdə Gürcüstan dövləti adından çıxış edən Paata Zakareişvili şəxsən GMİ və onun rəhbəri ilə əməkdaşlıq edəcəyini bildirib: “Bu hələ başlanğıcdır. Bizim Gürcüstanda yaşayan müsəlmanların dini hüquqlarının qorunması ilə bağlı həyata keçirəcəyimiz planlar var”.

GMİ-nin rəhbəri R.İgidov müsəlman dininə qayğıya görə dövlət nazirinə minnətdarlıq edib, Gürcüstanda məscid və müsəlmanların fəaliyyətində illərdir problemlər olduğunu və onların həllinin vacibliyini vurğulayıb.

Dövlət naziri Paata Zakareişvili isə qeyd edib ki, Gürcüstanda İslam dininin inkişafı ilə bağlı fəaliyyət göstərən mədrəsə və dini məktəblər yenə də fəaliyyət göstərəcək və dövlət bu maarif ocaqlarını hər sahədə dəstəkləyəcək.

TƏZYİQLƏR DAVAM ETMƏKDƏDİR

Birmada müsəlmanlara polislər də basqın edib

Birmanın (Myanma) Rakhayne ştatında müsəlman rohinqya etnik qrupuna qarşı təzyiqlər davam etməkdədir. Baş verən qarşıdurmada 30-da çox müsəlmanın öldürüldüyü təsdiqlənib.

BBC-nin verdiyi məlumata görə, yanvarın 23-də bu haqda yayılan xəbərdə bildirilib ki, onlara yerli buddistlərlə yanaşı polislər də basqın edib. Hakimiyyət isə bu olayı inkar edərək, baş verənləri "yerli qarşıdurma" adlandırıb.

MÜSƏLMAN ƏHALİ MAR-DAN QOVULUR

Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Bangi şəhərini Çad hərbiçilərinin müşayiəti ilə bir neçə min müsəlman sakin tərk edib

BBC-nin məlumatına görə, onların evlərini tərk etməsinə səbəb dini zəmində hücum və təzyiqlərin artması göstərilib. Xristianlardan ibarət kütlə müsəlmanları şəhərdən çıxaran maşın karvanını alqışla yola salıblar. Mənbə bildirib ki, maşından düşən bir nəfəri həmin kütlə didib, parçalayıb.

Xəbərə əsasən, paytaxt Bangi və ölkənin bir sıra şəhərlərinin müsəlman məhəllələri boşalıb.

Beynəlxalq Cinayət Məhkəməsi ölkədəki bu olayları hərbi cinayət adlandıraraq, cinayət işinin açıldığını elan edib.

